

0120_Az_Qiyabi_Yekun imtahan testinin sualları

Fənn : 0120 Aqrar sferada investisiya qoyuluşu və innovasiya siyasəti

1 Aşağıdakılardan hansı titul siyahısına aid deyil?

- ☐ layihə istehsal gücü
- ☒ işçilərin əmək məhsuldarlığı
- ☐ tikiləcək müəssisənin adı
- ☐ tikiləcəyi müddət
- ☐ tikinti-quraşdırma işlərinin dəyəri

2 İnvestisiya layihəsi çərçivəsində ümumiqtisad təhlilinə hansı aid deyil?

- ☐ investisiya mühitinin əlverişsiz olmasının təsvirini əks etdirir
- ☒ investisiya maliyyəsinin təhlili
- ☐ bazar konyukturasının təhlili
- ☐ investisiya mühitinin əlverişli olmasının təsvirini əks etdirir
- ☐ ölkədə iqtisadi təhlil

3 İnvestisiya layihəsi çərçivəsində maliyyə təhlilinə hansı aid deyil?

- ☐ əlverişsiz investisiya mühitinin təhlili
- ☒ yeni tikintinin təhlili
- ☐ ölkədə iqtisadi təhlil
- ☐ bazar konyukturasının təhlili
- ☐ əlverişli investisiya mühitinin təhlili

4 İntellektual mülkiyyətə nə daxil deyil?

- ☐ modellər
- ☒ mülkiyyət hüququ
- ☐ kəşflər
- ☐ ixtiralar
- ☐ konsepsiyalar

5 İntellektual mülkiyyətə nə daxil deyil?

- ☐ incəsənət əsərləri
- ☒ mal və xidmətlər
- ☐ nəzəriyyələr
- ☐ proqram məhsulları
- ☐ radio və teleproqramlar

6 Aşağıdakılardan hansı biri innovasiya tsiklləri xarakterizə etmir?

- ☐ məhsulun təkmilləşdirilməsi
- ☒ hazır məhsulun satışı
- ☐ layihənin sınaqdan keçirilməsi
- ☐ yeni məhsulun buraxılması

- ☐ məhsulun kütləvi buraxılışı

7 Dövlət müəssisələrin innovasiya fəaliyyətini stimullaşdırmaq üçün hansı alətlərdən istifadə edilə bilməz?

- ☐ müəlliflik hüquqlarının qorunması
☒ rəqabətin inkişafı
☐ müəssisələrə uzun müddətli kreditin verilməsi
☐ vergi güzəştləri
☐ patent

8 Dövlət müəssisələrin innovasiya fəaliyyətini stimullaşdırmaq üçün hansı alətlərdən istifadə edilə bilməz?

- ☐ müəssisələrə kreditlərin verilməsi
☒ hüquqi bazarın yaradılması
☐ iri innovasiya layihələrinin maliyyələşdirilməsində dövlətin payçı kimi iştirakı
☐ innovasiya vergi krediti
☐ maliyyələşmədə dövlətin iştirakı

9 Dövlət innovasiya siyasətinin hansı variantı səhvdir?

- ☐ “tələbə yönəlik” siyasət
☒ regional inkişaf siyasəti
☐ “texnoloji təkan” siyasəti
☐ sosial siyasət
☐ iqtisadi strukturun transformasiyasına istiqamətləndirilmiş siyasət

10 Aşağıdakı mülahizələrdən hansı “texnoloji təkan” siyasətinin konsepsiyasını əks etdirmir?

- ☐ informasiya və ekspertizaya malik olmaqla belə inkişafını müəyyələşdirməyə qadirdir
☒ sosial tənzimləmə həyata keçirilməli
☐ yeniliklərin başlıca impulsu elm və texnikadır
☐ elm və texnikanın inkişafına hər şeydən əvvəl dövlət cavabdehdir
☐ dövlət bunun üçün material resursları müəyyənləşdirməyə qadirdir

11 Aşağıdakı mülahizələrdən hansı “tələbə yönəlik” innovasiya siyasətinin konsepsiyasını əks etdirmir?

- ☐ dövlət yalnız fundamental tədqiqatları stimullaşdırmalı
☒ elmi-texniki tərəqqinin sosial nəticələri diqqət mərkəzində olmalıdır
☐ resursların bölüşdürülməsində
☐ gələcək inkişafın istiqamətləri
☐ texnoloji imkanların seçilməsində bazarın üstün rola malik olması

12 Aşağıdakı mülahizələrdən hansı “sosial yönümlü” innovasiya siyasətinə konsepsiyasını əks etdirmir?

- ☐ böyük sosial məsrəflərə gətirib çıxarır
☒ əhəlinin həyat səviyyəsi yeniliklərin tətbiqi səviyyəsindən asılıdır
☐ bazar mexanizminin fəaliyyəti ilə təmin edilən innovasiyalar bəşəri dəyərlərə etinasız qalır
☐ elmi-texniki tərəqqinin nəticələri diqqət mərkəzinə çəkilməlidir
☐ sosial tənzimləmə həyata keçirilməlidir

13 Bunların hansı investisiyanın məqsədi deyil?

- ☐ müəssisənin işləyənlərin sağlamlığının və rifahının qorunması və onların həvəsləndirilməsi
- ☒ müəssisənin qarşısına çıxan risklərin artması
- ☐ müəssisənin qarşılaşacağı konkret riskləri məhdudlaşdırma
- ☐ müəssisənin bazardakı və sənaye payını qorumaq məqsədilə tətqiqat və inkişaf etmə fəaliyyətini həyata keçirtmək
- ☐ müəssisədə bazardakı və sənaye payının səmərəliliyini artırmaq ilə tətqiqat aparmaq və inkişaf etmə fəaliyyətinin həyata keçirtmək

14 Bunların hansı investisiyanın məqsədi deyil?

- ☐ müəssisənin qarşılaşacağı konkret riskləri aradan qaldırmaq
- ☒ investisiya fəaliyyətini genişləndirmək
- ☐ ətraf mühitin çirkləndirməsini qarşılaşdırılmasında mövcud qanunvericiliyə riayət etmək
- ☐ xalqın sağlamlığını qorumaq məqsədilə mövcud qanunvericiliyə riayət etmək
- ☐ bazar şərtlərilə ayaqlaşmaq, bölgədə, ölkədə və dünyada rəqabət üstünlüyünü təmin etmək

15 Bunların hansı investisiyanın məqsədi deyil?

- ☐ bölgü kanallarını sadələşdirmək
- ☒ iş şəraitini yaxşılaşdırmaq
- ☐ məhsulun istehsalçıya çatdırılmasında daha təsirli vasitələrə əl atmaq
- ☐ bölgü kanallarını genişləndirmək
- ☐ istehsal edilən məhsulun keyfiyyətini yüksəltmək

16 Bunların hansı investisiyanın məqsədi deyil?

- ☐ xərcləri azaltmaq
- ☒ istehsal xərcləri artırmaq
- ☐ mövcud istehsalat səviyyəsini qorumaq üçün köhnəlmiş təchizatın eynisiylə əvəz edilməsi
- ☐ istehsalın həcmnin artması üçün vacib olan texnologiyanın təmin edilməsi
- ☐ bazara yeni cihaz məhsulları istehsal etmək və yeni texnologiyadan faydalanmaq

17 İnvestisiya proqramların həyata keçirilməsinə hansı bölmə aid deyil?

- ☐ əhəlinin sosial rifahının yüksəldilməsi
- ☒ istehsalın ixtisaslaşdırılması
- ☐ istehsalın təkmilləşdirilməsi
- ☐ təklif edilən malların keyfiyyətinin yaxşılaşdırılması
- ☐ yeni iş yerlərin açılması

18 İnvestisiya növlərinə aid deyil?

- ☐ yeniləşdirmə investisiyaları
- ☒ potensial fondlar
- ☐ çatışmamazlıqların aradan qaldırılması investisiyaları
- ☐ keyfiyyətin yaxşılaşdırılması investisiyaları
- ☐ integrasiya investisiyaları

19 İnvestisiya növlərinə aid deyil?

- ☐ modernləşdirmə investisiyaları
- ☒ dövryyə vəsaiti

- ☐ yeni investisiyalar
- ☐ yeniləşdirmə investisiyaları
- ☐ tamamlama investisiyaları

20 İnnovasiyanın dövlət tərəfindən dəstəklənməsinin əsas istiqamətlərinə nə aid deyil?

- ☐ innovasiya fəaliyyətini hüquqi bazasının yaradılması
- ☒ innovasiya həyata keçirən müəssisələrə tam bazar sərbəstliyinin verilməsi və innovasiya işləmələrinin aparılması üçün bağlanmış müqavilələr üzrə dövlət sifarişlərinin ləğv edilməsi
- ☐ elmi tədqiqatların inkişafına yardım etmək
- ☐ innovasiya fəaliyyətinin kadrlarla təmin edilməsi
- ☐ innovasiya prosesləri sahəsində beynəlxalq münasibətlərinin tənzimlənməsi

21 İnvestor rolunda kimlər iştirak etmir?

- ☐ dövlət təşkilatları və beynəlxalq təşkilatlar
- ☒ investisiya birjalrı
- ☐ dövlət və bələdiyyə məkanını və ya əmlak hüququnu idarəetmə səlahiyyətinə sahib orqanlar
- ☐ yerli fiziki və hüquqi şəxslər, sahibkar birlikləri
- ☐ xarici fiziki və hüquqi şəxslər

22 İnvestisiya fəaliyyətinin obyektlərinə hansı aid deyil?

- ☐ investisiya birjalrı
- ☒ sifarişçilər
- ☐ hüquqi şəxslər
- ☐ banklar
- ☐ sığorta və vasitəçi təşkilatlar

23 İnvestisiya fəaliyyətinin subyektlərinə hansı aid deyil?

- ☐ fiziki və hüquqi şəxslər
- ☒ vasitəçi təşkilatlar
- ☐ investorlar
- ☐ sifarişçilər
- ☐ iş icraçıları

24 İnnovasiya fəaliyyətinə aid olan amillər qrupuna hansı daxil deyil?

- ☐ psixoloji amil
- ☒ vergi amili
- ☐ təşkilati amil
- ☐ idarəetmə amili
- ☐ sosial amil

25 İnnovasiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

- ☐ texnologiyanın köhnə olması
- ☒ rəqabətin inkişafı
- ☐ investisiya layihəsinin maliyyələşdirmə vəsaitinin çatışmaması
- ☐ maddi və elmi-texniki bazanın zəif olması

- ☐ ehtiyat güclərinin olmaması

26 İnnovasiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

- ☐ təşkilatlararası əlaqənin çətinlikləri
☒ xammal mənbələri
☐ sahələrarası əlaqənin çətinlikləri
☐ şaquli informasiya axınının üstünlük təşkil etməsi
☐ avtoritar idarəetmə üsulu

27 İnnovasiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

- ☐ müəyyən dəyişikliyə səbəb ola biləcək tədbirlər
☒ rəqiblərin davranışı
☐ planlaşdırmanın kəskinliyi
☐ qısamüddətli ödənişlərə istiqamətlənmə
☐ innovasiya prosesi iştirakçılarının uzlaşdırılmasının çətinliyi

28 İnnovasiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

- ☐ innovasiya fəaliyyətinə dövlət himayədarlığı
☒ keyfiyyətin yaxşılaşdırılması investisiyasına malik olmaq
☐ elmi-texniki infrastruktura malik olmaq
☐ investisiya fəaliyyətinin mükafatlandırma fondunun olması
☐ innovasiyanın mükafatlandırılmasının dövlət tədbirlərinin olması

29 İnnovasiya layihəsinə nə aid deyil?

- ☐ yeniliyin ixtiranın təsviri
☒ tədbirlər sistemini müəyyən edən sənədlər toplusu
☐ konkret məkan çərçivəsində innovasiya prosesinin təşkili
☐ zaman çərçivəsində innovasiya prosesinin təşkili
☐ problemin həlli üzrə elmi əsaslandırılmış məsrəflər

30 Milli innovasiya sistemləri konsepsiyaları hansı metodoloji prinsipləri əsas götürür?

- ☐ innovasiya fəaliyyətinin institusional kontekstinin bu fəaliyyətin məzmununa və strukturuna birbaşa təsir göstərən amil olması
☒ miqyas artımında rəqabət prinsipi
☐ korporasiyalar və iri şirkətlər arasında innovasiyalara əsaslanan rəqabətin iqtisadi dinamikasının başlıca amili olması
☐ elmi işlərə əsaslanan rəqabətin iqtisadi dinamikasının başlıca amili olması
☐ iqtisadi inkişafda birliyi

31 Aşağıdakılardan hansı dövlətin elmi-texniki və innovasiya siyasətinin istiqamətlərinə daxil deyil?

- ☐ dövlət elmi mərkəzlərində tədqiqatların yetrinə yetirilməsi
☒ ölkədə yoxsulluğun azaldılması
☐ dövlət elmi tədqiqatlarında öncül istiqamətlərin müəyyənləşdirilməsi
☐ dövlət resurslarının elmi tədqiqatların müxtəlif istiqamətləri əsasında bölüşdürülməsi
☐ özəl bölmələrdə elmi tədqiqatların və onların nəticələrinin tətbiqinin dövlət tərəfindən stimullaşdırılması

32 Aşağıdakılardan hansı dövlətin elmi-texniki və innovasiya siyasətinin istiqamətlərinə daxil deyil?

- ☐ bunların heç biri
- ☒ davamlı iqtisadi inkişafın təmin edilməsi
- ☐ ETT-nin tempi və səmərəliliyi nöqtəyi nəzərdən zəruri rəqabət səviyyəsinin saxlanılması
- ☐ İqtisadiyyatda innovasiya mühitini, tədqiqat və işləmələri təmin edən infrastrukturun formalaşması
- ☐ elmi –texniki informasiya, standartlaşdırma, statistika xidmətlərinin yaradılması

33 Aşağıdakılardan hansı dövlətin elmi-texniki və innovasiya siyasətinin istiqamətlərinə daxil deyil?

- ☐ ümummilli elmi prioritetlər sisteminin formalaşması
- ☒ regionların sosial inkişafı
- ☐ xarici təcrübənin öyrənilməsi
- ☐ elmi-texniki proqnozlaşdırma
- ☐ beynəlxalq əməkdaşlıq

34 Aşağıdakılardan hansı dövlətin elmi-texniki və innovasiya siyasətinin istiqamətlərinə daxil deyil?

- ☐ beynəlxalq əməkdaşlıq
- ☒ regionların iqtisadi inkişafı
- ☐ ETT-nin mümkün nəticələrinin qiymətləndirilməsi
- ☐ informasiya texnologiyalarının inkişaf perspektivləri
- ☐ kommunikasiya texnologiyalarının inkişafı perspektivləri

35 Şirkətlərin integrasiyasının təşkilati formalarına hansı aid deyil?

- ☐ konseim
- ☒ kooperativlər
- ☐ kartel
- ☐ trest
- ☐ konqlomerat

36 Şirkətlərin integrasiyasının təşkilati formalarına hansı aid deyil?

- ☐ maliyyə sənaye qrupları
- ☒ təşkilati müəssisələr
- ☐ konsersium
- ☐ sənaye holdinqləri
- ☐ strateji alyanslar

37 Yeniliyin tipinə görə innovasiyalara hansı qruplar aid deyil?

- ☐ təşkilati
- ☒ radikal
- ☐ material-texniki
- ☐ sosial
- ☐ iqtisadi

38 Yeniliyin tipinə görə innovasiyalara hansı qruplar aid deyil?

- ☐ ekoloji

- ☒ strateji
- ☐ təşkilati
- ☐ idarəetmə
- ☐ hüquqi

39 Aşağıdakılardan hansı innovasiyaları yeniliyin səviyyəsi və əhəmiyyətinə görə qruplaşdırılmasını əks etdirmir?

- ☐ dünya miqyasında yenilik
- ☒ kompleks yeniliklər
- ☐ müəssisə miqyasında yenilik
- ☐ sahə miqyasında yenilik
- ☐ ölkə miqyasında yenilik

40 Yeniliyin tipinə görə innovasiyalar aşağıdakı kimi qruplaşdırılır?

- ☐ texniki-texnoloji
- ☒ material texniki
- ☐ radikal
- ☐ kombinəşdirilmiş
- ☐ modifikasiya edilmiş

41 Yeniliyin tipinə görə innovasiyalar aşağıdakı kimi qruplaşdırılır?

- ☐ sistemli
- ☒ sosial
- ☐ dəqiq
- ☐ strateji
- ☐ ictimai

42 İxtisaslaşdırılmış və kompleks innovasiya təşkilatları hansıdır?

- ☐ maliyyə qrupları
- ☒ sığorta şirkətləri
- ☐ tədqiqat mərkəzləri
- ☐ layihə-konstruktor təşkilatları
- ☐ elmi-parklar

43 Yeniliyin tipinə görə innovasiyalar aşağıdakı kimi qruplaşdırılır?

- ☐ strateji alyanslar
- ☒ alyanslar
- ☐ sənaye qrupları
- ☐ texnoparklar
- ☐ texnopolislər

44 Təşkilati struktur tiplərə hansı aid deyil?

- ☐ funksional
- ☒ üfqi
- ☐ xətti

- ☐ xətti-funksional
- ☐ matris

45 Təşkilati struktur tiplərə hansı aid deyil?

- ☐ matris
- ☒ şaquli
- ☐ qərargah
- ☐ briqada
- ☐ divizional

46 Təkbəşmə rəhbərliyə hansı aiddir?

- ☐ təkbəşmə rəhbərlik
- ☒ xətti
- ☐ üfüqi
- ☐ iyerarxiya
- ☐ şaquli

47 Müəlliflik hüququ aşağıdakı formallardan hansında mövcud olan əsərlərə şamil edilmir?

- ☐ şəkil
- ☒ düşüncə
- ☐ plan
- ☐ rəsm
- ☐ eskiz

48 Müəlliflik hüququ aşağıdakı formallardan hansında mövcud olan əsərlərə şamil edilmir?

- ☐ çəkilmiş şəkil
- ☒ fikir
- ☐ çertyoj
- ☐ köçürmə
- ☐ yazılı əsər

49 İstehsalın texniki hazırlığına nə aid deyil?

- ☐ konstruktor mərhələsi
- ☒ iqtisadi mərhələ
- ☐ elmi mərhələsi
- ☐ tədqiqat mərhələsi
- ☐ maddi hazırlıq mərhələsi

50 İstehsalın texniki hazırlığına nə aid deyil?

- ☐ elmi-tədqiqat mərhələsi
- ☒ sosial mərhələ
- ☐ texnoloji hazırlıq mərhələsi
- ☐ təşkilati hazırlıq
- ☐ hazırlıq

51 İstehsalın konstruktor hazırlığı mərhələsi hansıdır?

- ☐ enerji məsrəflərinin normalaşdırılması
- ☒ yeni məhsul layihələndirilməsinin həyata keçirilməsi mərhələsi
- ☐ əmək məsrəflərinin normalaşdırılması
- ☐ material məsrəfinin normalaşdırılması
- ☐ yanacaq məsrəfinin normalaşdırılması

52 İnnovasiya layihəsinə hansı aid deyil?

- ☐ tədbirlər sistemini müəyyən edən sənədlər toplusu
- ☒ ixtiranın təsviri
- ☐ konkret məkan çərçivəsində innovasiya prosesinin təşkili
- ☐ konkret zaman çərçivəsində innovasiya prosesinin təşkili
- ☐ problemin həlli üzrə elmi əsaslandırılmış məqsədlər

53 Vençur sahibkarlığının üstünlüklərinə hansı aid deyil?

- ☐ yeni ideyaları sınaqdan keçirmək
- ☒ mərkəzləşdirilmiş proqram
- ☐ çeviklik
- ☐ sürətlə axtarış istiqamətini dəyişməsi
- ☐ yeni ideyaları tez tutmaq

54 Vençur sahibkarlığının üstünlüklərinə hansı aid deyil?

- ☐ perspektiv ideyalar yaradılır
- ☒ perspektiv ideyalar yaradılmış
- ☐ gəlir əldə etmək cəhdi
- ☐ rəqabətin təzyiqi cəld hərəkət etməyi imkan
- ☐ qoyulmuş tapşırıqların vaxtında yerinə yetirilir

55 İnvestisiya qruplarına aid deyil?

- ☐ mülkiyyət formalarına görə
- ☒ müxtəlif əməliyyatlara görə
- ☐ təşkilati formalarına görə
- ☐ investisiya fəaliyyətinin obyektlərinə görə
- ☐ xarakterlərinə görə

56 Mal və xidmətlərin xüsusiyyətlərinə hansı aid deyil?

- ☐ ölçülər
- ☒ istehlakçı davranışları
- ☐ dizayn
- ☐ servis
- ☐ montaj

57 Mal və xidmətlərin xüsusiyyətlərinə hansı aid deyil?

- ☐ yazılı və şifahi surətdə zəmanət

- ☒ rəqiblərin vəziyyəti
- ☐ avadanlığın yerləşdirilməsi
- ☐ informasiya
- ☐ zəmanət müddətində təmir

58 İnnovasiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

- ☐ məqsədli-problem qruplarının yaradılması
- ☒ tamamlanma investisiyalara malik olmaq
- ☐ qeyri mərkəzləşdirmə
- ☐ mənəvi mükafatlandırma
- ☐ ictimaiyyət tərəfindən qəbul edilməsi

59 Aşağıdakı fəaliyyətlərdən hansı biri müəssisənin fəaliyyətinə aiddir?

- ☐ məmulatların sınağının lisenziyalasdırılması
- ☒ hazırlığın həyata keçirilməsi
- ☐ yeni proseslər
- ☐ məhsulların sınaqdan keçirilməsi
- ☐ standartlaşdırma

60 İstehsalın texniki hazırlığının mərhələlərinin ardıcılığına hansı aid deyil?

- ☐ maddi və təşkilati hazırlıq mərhələsi
- ☒ əməyin təkmilləşdirilməsi mərhələsi
- ☐ elmi tədqiqat mərhələsi
- ☐ konstruksiya mərhələsi
- ☐ texnoloji hazırlıq mərhələsi

61 Yenilik dərəcəsinə və sələfi ilə müqayisəsinə görə innovasiyalara hansı qruplar daxil deyil?

- ☐ təmamilə eyni (analoqu olmayan)
- ☒ sistemli
- ☐ əvəzləyici
- ☐ ləğvedici
- ☐ qaytarıcı

62 Investisiyanın müstəqil portfelinə hansı aid deyil?

- ☐ müəssisənin dövrüyyə vəsaitlərinə qoyulan investisiyalar
- ☒ riskə aid olan investisiyalar
- ☐ real investisiya layihələri
- ☐ qiymətli kağızlara qoyulan maliyyə investisiyaları profili
- ☐ digər maliyyə investisiyaları portfeli

63 Fərziyyələr üsulunda hansı iqtisadi göstəricilərdən istifadə edilmir?

- ☐ idarəetmənin keyfiyyəti
- ☒ investisiya xərclərinin miqdarı
- ☐ beynəlxalq kreditlərə olan münasibətlər
- ☐ valyuta siyasəti

- ☐ hökumətin maliyyə siyasəti

64 Ölkə iqtisadiyyatında mühüm məsələlərdən biri bunlardan hansılardır?

- ☐ bunların heç biri
☒ məhdud iqtisadi resursların səmərəli bölüşdürülməsi
☐ qərarların qəbul edilməsi
☐ qərarların baxılması
☐ bunların hamısı

65 Təkrar istehsal sistemində istehsal resurslarının yenidən bərpası və həmçinin artırılmasında əsas rol nəyə aiddir?

- ☐ bunların heç biri
☒ investisiyaya
☐ innovasiyaya
☐ iqtisadi artımla
☐ bunların hamısı

66 Layihəyə üstünlük verməkdə əsas məqsədə hansı bölmə aid deyil?

- ☐ istehlak
☒ istehsal
☐ məşğulluq
☐ gəlir bölgüsü
☐ yığım və valyuta ehtiyatları

67 İnnovasiya fəaliyyətinə aid olan amillər qrupuna hansılar aid deyil?

- ☐ hüquqi amil
☒ mənəvi amil
☐ iqtisadi amil
☐ texnoloji amil
☐ siyasi amil

68 İnnovasiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

- ☐ həddindən artıq mərkəzləşdirmə
☒ xarici texnologiyadan faydalanmaq
☐ patent qanunlarının ölkədə məhdud olması
☐ köhnəlmiş idarəetmə strukturu
☐ lisenziya qanunlarının ölkədə məhdud olması

69 İnnovasiya fəaliyyətinə imkan yaradan amillərə hansı aid deyil?

- ☐ təsərrüfata malik olması
☒ yeniləşdirmə investisiyalara malik olmaq
☐ maddi-texniki vəsaitin olması
☐ maliyyə ehtiyatlarının olması
☐ mütərəqqi texnologiyanın olması

70 İnnovasiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

- ☐ amortizasiya
- ☒ patent
- ☐ mövcud istehsal marağının güclü olması
- ☐ antiinhisar
- ☐ vergi

71 Fərziyyələr üsulunda hansı siyasi göstəricilər istifadə edilmir?

- ☐ xaricdən gələcək potensial təhlükə
- ☒ bazardakı qiymət və maya dəyəri
- ☐ hökumətin bir-birini tamamlayan iqtisadi siyasi fəaliyyətlər
- ☐ hökumət qruplarında nəzarətin və tarazlığın dərəcəsi
- ☐ hökumət qurumlarının qərarlarında qarışıqlıq

72 Ölkənin iqtisadi sisteminin səmərəli fəaliyyətində və iqtisadi artımın təmin olunmasında əsas rolunu oynayır?

- ☐ struktur
- ☒ investisiya qoyuluşunun həcmi və strukturu
- ☐ maliyyə
- ☐ mənfəət
- ☐ həcm

73 Xarici investisiyanın qorunması haqqında Azərbaycan Respublikasının qanunu....

- ☐ 15 yanvar 2012
- ☒ 15 yanvar 1992
- ☐ 15 yanvar 1990
- ☐ 15 yanvar 2000
- ☐ belə bir qanun yoxdur

74 Xarici investisiya qoyuluşu qərarlarının həyata keçirilməsinə hansı aid deyil?

- ☐ Texnologiyanın xüsusiyyətləri
- ☒ Kreditin rolu
- ☐ Bazar tədqiqatları
- ☐ Xammal tədqiqatları
- ☐ Əmək resurslarının tədqiqi

75 Aşağıdakılardan hansı dövlət innovasiya siyasətinin məqsədini əks etdirmir?

- ☐ ölkədə əlverişli təkilati mühitin yaradılması
- ☒ sabit iqtisadi artımın təmin edilməsi
- ☐ ölkədə istehsal olunan məhsulların rəqabət qabiliyyətinin artması
- ☐ elmi-texniki işləmələrin nəticələrinin səmərəli istifadəsi
- ☐ sosial-iqtisadi inkişaf mərhələlərinin həllini təmin edən innovasiya fəaliyyəti üçün ölkədə əlverişli iqtisadi-hüquqi mühitin yaradılması

76 Aşağıdakılardan hansı investisiya fəaliyyətinin obyektinə aid deyil?

- ☐ Mülkiyyət hüququ və əqli mülkiyyət hüququ
- ☒ Məhsul satışı
- ☐ Yeni yaradılmış əsas fondlar
- ☐ Modernləşdirilmiş əsas fondlar
- ☐ Qiymətli kağızlar

77 İnvestisiya layihələrinin səmərəliliyinin təhlilində nə lazım deyil?

- ☐ maliyyə
- ☒ sosial təhlil
- ☐ ümumiqtisad təhlili
- ☐ texniki təhlil
- ☐ iqtisadi təhlil

78 Müxtəlif investisiya layihələrinin müqayisəsi və seçilməsində hansı göstəricilər istifadə edilmir?

- ☐ bunların heç biri
- ☒ əmək məhsuldarlığı
- ☐ xalis cari dəyər
- ☐ daxili rentabellik norması
- ☐ ödəmə müddəti

79 Müxtəlif investisiya layihələrinin müqayisəsi və seçilməsində hansı göstəricilər istifadə edilmir?

- ☐ paylar
- ☒ işçi qüvvəsinə çəkilən xərclər
- ☐ pul
- ☐ məqsədli bank əmanətləri
- ☐ kreditlər

80 İnvestisiya kimi sahibkarlıq obyektinə nə qoyula bilməz?

- ☐ Müvafiq qaydada rəsmləşdirilmiş elmi-təcrübi və digər intellektual sərvətləri
- ☒ Müavinətlər
- ☐ Səhmlər
- ☐ Qiymətli kağızlar
- ☐ Daşınan və daşınmaz əmlak

81 İnnovasiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

- ☐ Üfqi informasiya əlaqələrinə malik olmaq
- ☒ Sosial məqsədli investisiyalara malik olmaq
- ☐ Təşkilati strukturun çevikliyi
- ☐ Demokratik idarəetmə üsulu
- ☐ Özünü planlaşdırma və düzəlişlərin aparılmasına yol verilməsi

82 Birbaşa xarici investisiya qoyuluşuna qərar verən müəssisə ölkədə satışı təşkil etmək üçün nədən istifadə edilmir?

- ☐ xarici ölkədəki əmək resurslarının dəyərinin aşağı olması
- ☒ əmək resurslarının tədqiqi

- ☐ müəssisənin maliyyə mənbələrindən daha aktiv istifadəsi
- ☐ mal çeşidlərinin artırılması
- ☐ yeni marketinq üsullarında istifadə

83 İnvestisiya qoyuluşunda təsirli olan amillərə aid deyil?

- ☐ Əlverişli istehsal imkanlarının istifadəsi
- ☒ İstehsal müddətindəki xərclər
- ☐ Yeni bazar sahələrini ələ keçirtmək
- ☐ Yeni bazarlarda mənfəəti artırmaq
- ☐ Yeni gəlir məqsədilə iqtisadi amillərdən istifadə

84 İnvestisiya qoyuluşunda təsirli olan amillərə nə aid deyil?

- ☐ müəssisənin nəğd pul axınının tarazlaşdırılması
- ☒ investisiyanın faydalı ömrü
- ☐ əlverişli xammal istifadəsi
- ☐ inhisarçılıqdan faydalanma
- ☐ xarici texnologiyadan faydalanma

85 Birbaşa xarici investisiyaların investisiya qoyulan ölkəyə nə təsir etmir?

- ☐ qiymət
- ☒ vergilər
- ☐ məşğulluq
- ☐ istehsal
- ☐ gəlir

86 Birbaşa xarici investisiyaların investisiya qoyulan ölkəyə nə təsir etmir?

- ☐ məşğulluq
- ☒ xarici investisiyanın azalması
- ☐ tədiyyə balansı
- ☐ iqtisadi inkişaf
- ☐ xalqın rifah halı

87 Xarici investisiyalardan gözlədiyi faydalara hansı aid deyil?

- ☐ əhali arasında məşğulluq yaratması
- ☒ inhisarçı strukturun yaradılması
- ☐ kapital yığılmasında rol oynaması
- ☐ texniki tərəqqidə rol oynaması
- ☐ daxili bazarın hərəkətlənməsi

88 Xarici investisiyalardan gözlədiyi faydalara hansı aid deyil?

- ☐ texniki tərəqqidə rol oynamasına
- ☒ investisiyanın faydalı ömrü
- ☐ texniki kadrların hazırlanması
- ☐ idarəetmə kadrlarının hazırlanması
- ☐ tədiyyə balansına müsbət təsir göstərərək kəsin azaldılmasına istiqamətlənir

89 Birbaşa xarici investisiyaların investisiya qoyulan ölkəyə müsbət təsirinə aid deyil?

- ☐ İnkişaf etməkdə olan ölkələr investisiya siyasətində xarici müəssisələrin ölkələrinə daxil ola bilməsi üçün istehsal şərtlərini mənimsəməkdədirlər
- ☒ Bir ölkədə kim nə qədər istehsal vasitələrinə sahibdirsə, onlar ölkənin idarə edilməsində o qədər söz sahibi olurlar
- ☐ Investisiya qoyulan ölkələrdə istehsal olunan mallar istehlakçılara daha aşağı qiymətə verilir
- ☐ Investisiya qoyulan ölkələrdə xaricinin az olması istehlakçılar üçün istehsal olunan mallarda ixtisaslaşmanı təmin edir
- ☐ Müəyyən malların istehsalına ixtisaslaşan şəxslər mallarını digər ölkələrə sataraq ixracı artırabilir

90 Bir başa xarici investisiyaların investisiya qoyulan ölkəyə müsbət təsirinə nə aid deyil?

- ☐ birbaşa xarici investisiyalar investisiya qoyulan ölkəyə müxtəlif yeni texnologiya və müasir idarəetmə biliklərini də gətirmiş olurlar
- ☒ siyasi və dövlət orqanları xaricilərin təsiri altına düşürlər
- ☐ birbaşa xarici investisiya qoyulan ölkənin investisiya yığımında və istehsal gücündə birbaşa artım yaradır
- ☐ xarici investorların qoyacağı kapital ilə bu kapitaldan təmin edəcəyi gəlirin təkrar investisiya istiqamətlənməsi ilə istehsal gücünün artması baş verəcək
- ☐ məşğulluq imkanları da yaradılacaqdır

91 Elmi-texniki təşkilatların heyəti qruplarından hansı qrupu elmi-texniki kadrların strukturasının əsas hissəsi sayılır?

- ☐ xidmətedici heyət
- ☒ elmi əməkdaşlar
- ☐ elmi-texniki heyət
- ☐ elmi-köməkçi heyət
- ☐ inzibati təsərrüfat heyəti

92 Elmi-texniki təşkilatların heyətinin hansı kateqoriyası elmi xidmətlə, tədqiqatların nəticələrinin realizasiyasıyla məşğul olur?

- ☐ xidmətedici heyət
- ☒ elmi-texniki heyət
- ☐ elmi əməkdaşlar
- ☐ elmi-köməkçi heyət
- ☐ inzibati təsərrüfat heyəti

93 Elmi-texniki təşkilatların heyətinin hansı kateqoriyası kəşflər etməklə və innovasiya fikirlərini təklif edərək yeni ideyalar irəli sürür?

- ☐ xidmətedici heyət
- ☒ elmi əməkdaşlar
- ☐ elmi-texniki heyət
- ☐ elmi-köməkçi heyət
- ☐ inzibati təsərrüfat heyəti

94 Birbaşa xarici investisiyaların investisiya qoyulan ölkəyə müsbət təsirinə nə aid deyil?

- ☐ Birbaşa xarici investisiyaların köməkçi sənayelərin yaradılmasını və eləcə də geridə qalmış ərazilərin inkişafını təmin edə bilər

- ☒ Birbaşa xarici investisiya qoyulan müəssisələr ölkələrindəki sosial və siyasi təsirlər nəticəsində ətraf mühitin çirkənlənməsinə və s. səbəb olur
- ☐ Investisiya qoyulan ölkədə yerli sənaye inhisarçı vəziyyətdədirsə, xarici investorun gəlişi ilə daxili rəqabət başlayacaq və yerli müəssisələrin inhisarına son qoyulacaq
- ☐ Yerli istehsal hərəkatlılıq gətiriləcək
- ☐ Investisiya qoyulan ölkənin ümumi daxili məhsulların artmasında rolu

95 Birbaşa xarici investisiyaların bəzən ölkələr baxımından mənfi təsirlərə aid deyil?

- ☐ Xarici investisiyaların sayı nə qədər artırsa belə də o qədər böyüyər
- ☒ Məşğulluq imkanları artır
- ☐ Bir ölkədə kim nə qədər istehsal sahələrinə sahibdirsə, onlar ölkənin idarə edilməsində də o qədər söz sahibi olurlar
- ☐ Birbaşa xarici investisiyalar xüsusiyyətlərinə görə müəssisə üzərində birbaşa nəzarət sahibidir
- ☐ Bir plana bağlı olmadan ölkəyə girişinə icazə verilən xarici investisiya əsas sektorları ələ keçirmək iqtisadiyyata nəzarət edir

96 Birbaşa xarici investisiyaların bəzən ölkələr baxımından mənfi təsirlərə aid deyil?

- ☐ müəssisə inhisarçı vəziyyətinə düşər
- ☒ geridə qalmış ərazilərin inkişafını təmin edə bilər
- ☐ siyasi və dövlət müəssisələri xaricilərin təsiri altına düşür
- ☐ investisiya qoyularkən ölkədə yerli müəssisələr inkişaf etməmiş ənənəvi istehsallar məşğul olarkən xarici investorların müasir texnologiyadan istifadə etmələri, investisiya qoyulan ölkənin iqtisadi həyatını poza bilər
- ☐ yerli iqtisadiyyat daxilində xarici investorlar gömrük rüsumlarından da faydalanaraq haqsız rəqabətdə üstünlüyü əldə edə bilər

97 Birbaşa xarici investisiyaların bəzən ölkələr baxımından mənfi təsirlərə aid deyil?

- ☐ yerli istehsalı xaricdən asılı bir vəziyyətə gətirməkdə və ölkənin valyuta ehtiyatları üzərində mənfi təsirlər yaradır
- ☒ xarici investorlar investisiya qoyan ölkəyə yeni texnologiyalar gətirirlər
- ☐ birbaşa xarici investisiyalar yüksək gömrük tarifləri idxalat qadağaları kimi qoruyucu tədbirlərdən də təsirlənməyə bilərlər
- ☐ məhdudiyyətlər yerli istehsalı qoruma məqsədini daşıyır, ancaq xarici investorlar birbaşa investisiya yolu ilə bu maneəni aşırırlar
- ☐ xarici investorları istehsal etdikləri xam məli ölkə xaricindən təmin edirlər

98 Birbaşa xarici investisiyaların bəzən ölkələr baxımından mənfi təsirlərə aid deyil?

- ☐ Bu da investisiya qoyulan ölkənin geri qalmasına səbəb olur
- ☒ Texniki və idarəetmə kadrların hazırlanması
- ☐ Xarici investorlar investisiya qoyulan ölkədəki işçi qüvvəsinin bol və ucuz olduğundan istifadə edilən texnologiyaları seçmə yoluna gedirlər
- ☐ Investorlar investisiya qoyuluşları ölkəni öz ölkələrindəki texnologiyaları almağa məcbur edir
- ☐ Investorlar istifadə etmədikləri texnologiyaları istehsal üsullarını investisiya qoyulan ölkələrə daşıyırlar

99 Birbaşa xarici investisiyaların bəzən ölkələr baxımından mənfi təsirlərə aid deyil?

- ☐ birbaşa xarici investisiya qoyan müəssisələr öz ölkələrindəki sosial və siyasi təsirlər nəticəsində insanların sağlamlığına ziyan vuran istehsal fəaliyyətini həyata keçirir
- ☒ əhali arasında məşğulluq yaratmaq
- ☐ xarici investorlar investisiya qoyduqları ölkələrdəki özlərinə sağlıq olan müəssisələrini beynəlxalq bazarlara çıxarmaq onlara rəqib olmasını istəməirlər

- ☐ investorlar müəssisəsinə ixracat fəaliyyətini və ya icazə vermirlər, bu da investisiya qoyan ölkənin ixracatçının sıxışdırılmasına səbəb olacaqdır
- ☐ birbaşa xarici investisiya qoyan müəssisələr öz ölkələrindəki sosial və siyasi təsirlər nəticəsindəki ətraf mühitin çirklənməsinə səbəb olan və istehsal fəaliyyətini həyata keçirir

100 Innovasiya prosesinin modelinə daxil deyil?

- ☐ Strateji Alyans modeli
- ☒ Azərbaycan modeli
- ☐ Vençur sahibkarlığı
- ☐ Yapon innovasiya modeli
- ☐ Qərbi Avropa modeli

101 Riskli biznesin yayıldığı sahəyə hansı aid deyil?

- ☐ Masımqayırma
- ☒ Yüngül sənaye
- ☐ Elektrotexnika
- ☐ Informatika
- ☐ Rabitə

102 Elmi təşkilatlarda hansı tipli iş qrafiki geniş yayılmışdır?

- ☐ sadalananlardan heç biri
- ☒ çevik qrafik (cədvəl)
- ☐ cəmləşdirilmiş iş günü
- ☐ natamam (qismən) iş günü
- ☐ sıxılmış iş həftəsi

103 Dövlətin investisiya fəaliyyətində birbaşa iştirakı formalarına nə daxildir?

- ☐ antiinhisar siyasətin tətbiq edilməsi
- ☒ dövlət tərəfindən həyata keçirilən layihələrin işlənilib hazırlanması
- ☐ investorların maraqlarının müdafiəsi
- ☐ intizamlı şərtlərlə torpaq və təbii resursların istifadəyə verilməsi
- ☐ informasiya-analitik yaradılması və inkişafı

104 Makroiqtisadiyyat səviyyəsində investorların daxili maliyyələşdirmə mənbəyinə hansı aiddir?

- ☐ müəssisənin mülkiyyətçilərinin investisiyaları
- ☒ dövlət büdcə maliyyələşdirilməsi
- ☐ xarici investisiyalar
- ☐ xarici kredit və istiqrazlar
- ☐ amortizasiya ayırmaları

105 Makroiqtisadiyyat səviyyəsində investisiyaların xarici maliyyələşdirmə mənbəyinə aiddir?

- ☐ müəssisənin mülkiyyətçilərinin investisiyaları
- ☒ xarici kredit və istiqrazlar
- ☐ dövlət büdcə maliyyələşdirilməsi
- ☐ xarici investisiyalar
- ☐ amortizasiya ayırmaları

106 Dövlət investisiya siyasəti nədir?

- ☐ cəmiyyətin strateji məqsədlərinə nail olması üçün ölkənin elmi-texniki potensialının formalaşmasına və inkişafına istiqamətləndirilmiş prinsip və tədbirlər məcmusu
- ☒ investisiya siyasətinin ən səciyyəvi xüsusiyyətlərindən biri mövcud müəssisələrin texnika ilə təchizinə və yenidən qurulmasına yönəldilən əsaslı vəsait qoyuluşunda avadanlıq və maşınlar üçün məsrəfin xüsusi çəkisini yüksəltməkdən ibarətdir
- ☐ ən yeni texnologiyaların yaradılması, inkişaf etdirilməsi, tükənmə prosesi
- ☐ müəssisədə müxtəlif cür yeniliklərin işlənilib hazırlanmasına və istifadəsinə ayrılmış maliyyə vəsaitlərinin investisiyalaşdırılması üzrə tədbirlər məcmusu
- ☐ innovasiya fəaliyyətinin aktivləşdirilməsini, onun səmərəliliyinin yüksəldilməsini dəstəkləyir

107 Təriflərin hansı daha dəqiq innovasiyanın mahiyyətini xarakterizə edir?

- ☐ yeniliyin alınması, təkrar istehsalı və realizasiya ilə bağlı istifadə prosesi
- ☒ yeniliklərin yeni texnologiyalar, məhsul və xidmət növləri kimi mənfəətli istifadəsi
- ☐ yeniliklərin icad edilməsi prosesidir
- ☐ yeniliyin yaranması ilə onun tətbiqinin arasındakı vaxt müddəti
- ☐ yeni qayda, yeni metod, yeni məhsul, texnologiya, yeni hadisə

108 İnnovasiya prosesi nədir?

- ☐ yeniliklərin yeni texnologiyalar, məhsul və xidmət növləri kimi mənfəətli istifadəsi
- ☒ yeniliyin alınması, təkrar istehsalı və realizasiya ilə bağlı istifadə prosesi
- ☐ yeniliklərin icad edilməsi prosesidir
- ☐ yeniliyin yaranması ilə onun tətbiqinin arasındakı vaxt müddəti
- ☐ yeni qayda, yeni metod, yeni məhsul, texnologiya, yeni hadisə

109 İnnovasiya laqı nədir?

- ☐ yeniliyin alınması, təkrar istehsalı və realizasiya ilə bağlı istifadə prosesi
- ☒ yeniliyin yaranması ilə onun tətbiqinin arasındakı vaxt müddəti
- ☐ yeniliklərin icad edilməsi prosesidir
- ☐ yeni qayda, yeni metod, yeni məhsul, texnologiya, yeni hadisə
- ☐ yeniliklərin yeni texnologiyalar, məhsul və xidmət növləri kimi mənfəətli istifadəsi

110 İnnovasiyanın təşəbbüskarına kim aid deyil?

- ☐ texnoloq
- ☒ sahibkarlar
- ☐ alimlər
- ☐ ixtiraçılar
- ☐ menecerlər

111 İnnovasiyanın təşəbbüskarına kim aid deyil?

- ☐ siyasi və dövlət xadimləri
- ☒ sahibkarlar
- ☐ arxitektör, yazıçı və s.
- ☐ müəllimlər və təhsil təşkilatları
- ☐ etik və din xadimləri

112 Tikintinin titul siyahısında hansı nəzərə alınmır?

- ☐ əsas fondların smeta dəyəri
- ☒ işçilərin siyahı sayı
- ☐ tikinti müddəti
- ☐ rayon
- ☐ istehsal gücü

113 Tikintinin titul siyahısına hansı aid deyil?

- ☐ tikintinin başlama və quraşdırma vaxtı
- ☒ köməkçi işçilərin sayı
- ☐ əsaslı vəsait qoyuluşunun həcmi
- ☐ tikinti quraşdırma işlərinin dəyəri
- ☐ buraxılacaq məhsulun maya dəyəri

114 İctimai smeta haqq-hesabına hansı bölmə aid deyil?

- ☐ rabitə obyektləri
- ☒ mədəni-məişət xərcləri
- ☐ tikinti ərazisinin hazırlanması
- ☐ tikintinin əsas obyektləri
- ☐ nəqliyyat təsərrüfatı

115 İctimai smeta haqq-hesabına hansı bölmə aid deyil?

- ☐ su təsərrüfatı
- ☒ maşın və avadanlıqlar
- ☐ yardımçı obyektlər
- ☐ xidmətedici təyinatlı obyektlər
- ☐ enerji təsərrüfatı obyektləri

116 İctimai smeta haqq-hesabına hansı bölmə aid deyil?

- ☐ ərazinin yaşıllığı
- ☒ əsas fondların yaşıllığı
- ☐ kanalizasiya işləri
- ☐ yanacaq və qaz təchizayının xarici şəbəkə və qurğuları
- ☐ ərazinin abadlığı

117 İctimai smeta haqq-hesabına hansı bölmə aid deyil?

- ☐ Layihə və axtarış işləri
- ☒ İstehsalın ixtisaslaşması
- ☐ Müvəqqəti bina və qurğular
- ☐ Tikilən müəssisənin müdiriyyətinin saxlanması
- ☐ İstismar kadrlarının saxlanması

118 Maddi və intellektual şərtlərə aid deyil?

- ☐ paylar

- ☒ sanitar gigiyena
- ☐ pul vəsaiti
- ☐ məqsədli bank əmanətləri
- ☐ kreditlər

119 Maddi və intellektual şərtlərə aid deyil?

- ☐ Bunların hec biri
- ☒ Ekologiya
- ☐ Səhmlər
- ☐ Daşınan və daşınmaz
- ☐ Elmi-təcrübi və intellektual sərvətləri

120 Hansı innovasiyalar istehsal olunan əmtəə və xidmətlərin çeşidinin genişləndirilməsinə və keyfiyyətinin yaxşılaşdırılmasına, yaxud burda istifadə olunan texnologiyaların təkmilləşdirilməsinə istiqaməndirilmişdir?

- ☐ hüquq sahəsindəki innovasiyalar
- ☒ texnoloji
- ☐ iqtisadi
- ☐ dövlət
- ☐ dövlət-hüquqi

121 Əmtəə və bazarlarının doldurulması və yeniləşdirilməsinin əsasında, istehsalın effektivliyinin yüksəldilməsinin, texnologiyada nəsl dəyişməsinin, texnoloji tərzlərin, istehsalın texnoloji üsullarının dəyişilməsinin əsasını hansı innovasiyalar təşkil edir?

- ☐ hüquq sahəsindəki innovasiyalar
- ☒ texnoloji innovasiyalar
- ☐ iqtisadi motivasiyalar
- ☐ sosial iqtisadi innovasiyalar
- ☐ dövlət-hüquqi

122 İstehsalın yeni texnoloji yaxud iqtisadi üsuluna, sosial mədəni quruluşa, ardıcıl ümumdünya sivilizasiyaya keçidini hansı innovasiyalar əvəz edir?

- ☐ makro innovasiyalar
- ☒ fundamental innovasiyalar
- ☐ texnoloji innovasiyalar
- ☐ bazisli innovasiyalar
- ☐ sosial-siyasi innovasiyalar

123 Elmi-texniki inqilaba aiddir:

- ☐ makro innovasiyalar
- ☒ fundamental innovasiyalar
- ☐ texnoloji innovasiyalar
- ☐ bazisli innovasiyalar
- ☐ sosial-siyasi innovasiyalar

124 Yeni sahələrin, istehsalın təşkili formalarında dövlət hüquqi institutların yaradılmasında hansı innovasiyalar öz əksini tapır?

- ☐ makro innovasiyalar
- ☒ bazisli innovasiyalar
- ☐ texnoloji innovasiyalar
- ☐ fundamental innovasiyalar
- ☐ sosial-siyasi innovasiyalar

125 Maddi və intellektual şərtlərə nə aid deyil?

- ☐ Texniki biliklər
- ☒ Arxitektura
- ☐ Torpaq
- ☐ Su ehtiyatı
- ☐ Texnoloji biliklər

126 Investisiya fəaliyyətinə aid deyil?

- ☐ Əmlak obyektləri
- ☒ Kağızlar bazarı
- ☐ Xalq təsərrüfatların müxtəlif sahələrindəki dövriyyə vəsaitləri
- ☐ Elmi texniki məhsul
- ☐ Əmlak hüququ

127 Kapital qoyuluşu bazarına hansılar aid deyil?

- ☐ Investisiya layihələri bazarı
- ☒ İstehsala yönəldilmiş investisiya bazarı
- ☐ Daşınmaz əmlak bazarı
- ☐ Qiymətli kağızlar bazarı
- ☐ İntellektual hüquq və əmlak bazarı

128 Investisiya növlərinə aid deyil?

- ☐ icarə investisiyaları
- ☒ risklə bağlı investisiyalar
- ☐ ətraf mühitin qorunması investisiyaları
- ☐ strateji investisiyalar
- ☐ sosial məqsədli investisiyalar

129 İlk mənbələrə hansı məlumat aid deyil?

- ☐ Telefon
- ☒ Əmək üzrə sorğu
- ☐ Müsahibə
- ☐ Anket
- ☐ Məktub

130 İlk mənbəyə hansı məlumat aid deyil?

- ☐ TACIS
- ☒ İnternet
- ☐ Dövlət statistika komitəsinin hesabatları

- ☐ Milli bankın hesabatları
- ☐ Birləşmiş millətlər təşkilatlarının tədqiqatları

131 İlkin mənbəyə hansı məlumat aid deyil?

- ☐ Özəl tədqiqat və dövrü mətbuat
- ☒ Müsahibə
- ☐ Dünya bankı
- ☐ Beynəlxalq valyuta fondu
- ☐ Xüsusi komissiyaların hesabatları

132 Bazar tədqiqatlarında toplanacaq məlumat növlərinə hansı aid deyil?

- ☐ Qiymətlər
- ☒ Sosial sığorta ayrılımları
- ☐ Bazarın rəqabət quruluşu
- ☐ Mal və xidmətlərin xüsusiyyətləri
- ☐ İstehlakçı davranışları

133 Bazar tədqiqatlarında toplanacaq məlumat növlərinə hansı aid deyil?

- ☐ Dövlətin iqtisadi siyasəti
- ☒ Müəssisələrin sosial vəziyyəti
- ☐ Təklif mənbələri
- ☐ Bölgü kanalları
- ☐ Ölkənin xüsusi şərtləri və mövsümi dəyişmələrlə bağlı məlumatlar

134 Hansı obyektlərə investisiya qoymaq olmaz?

- ☐ Arxitektura
- ☒ Nou-hau
- ☐ Sanitar gigiyena
- ☐ Radiasiya
- ☐ Ekologiya

135 Səhmdar cəmiyyətlərin, monopoliyaların yaradılması aiddir:

- ☐ makro innovasiyalar
- ☒ bazisli (fundamental) innovasiyalar
- ☐ texnoloji innovasiyalar
- ☐ fundamental innovasiyalar
- ☐ sosial-siyasi innovasiyalar

136 Mövcud innovasiyaların inkişafı və modifikasiyası, onların müxtəlif sferalarda yayılmasına hansı innovasiyalar istiqamətləndirilmişdir?

- ☐ makro innovasiyalar
- ☒ yaxşılaşdırıcı
- ☐ texnoloji innovasiyalar
- ☐ bazisli (fundamental) innovasiyalar
- ☐ fundamental innovasiyalar

137 Məhsul buraxılışının ayrı-ayrı parametrlərinin yaxşılaşdırılmasına, istifadə olunan texnologiyalara hansı innovasiyalar istiqamətlənmişdir?

- ☐ yaxşılaşdırıcı innovasiyalar
- ☒ mikro innovasiyalar
- ☐ texnoloji innovasiyalar
- ☐ bazisli (fundamental) innovasiyalar
- ☐ saxta innovasiyalar

138 Əsasında köhnəlmiş texnologiyalar olan hansı innovasiyalar ictimai sistemlərin və institutların qismən yaxşılaşdırılmasına istiqamətləndirilmişdir?

- ☐ mikro innovasiyalar
- ☒ saxta innovasiyalar
- ☐ texnoloji innovasiyalar
- ☐ bazisli (fundamental) innovasiyalar
- ☐ yaxşılaşdırıcı innovasiyalar

139 İnnovasiya məhsulunun həyat tsikli neçə mərhələdən ibarətdir?

- ☐ 7.0
- ☒ 5.0
- ☐ 3.0
- ☐ 4.0
- ☐ 6.0

140 İnkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələr üçün iqtisadiyyatın hansı forması xüsusi əhəmiyyət kəsb edir?

- ☐ bazar iqtisadiyyatı
- ☒ diversifikasiya
- ☐ aktiv dövlət tənzimlənməsi
- ☐ inzibati amirlik
- ☐ iqtisadiyyatın liberallaşdırılması

141 Kənd təsərrüfatı cəmiyyətin həyatında sosial-iqtisadi səciyyə daşımaqla daha hansı əhəmiyyətə malikdir?

- ☐ bunların hamısına
- ☒ siyasi və strateji əhəmiyyətə malikdir
- ☐ heç bir əhəmiyyətə malik deyil
- ☐ sosial əhəmiyyətə
- ☐ iqtisadi əhəmiyyətə

142 Aqrar istehsalda iqtisadi subyektlərin tədiyyə qabiliyyətinin aşağı düşməsi nələri çətinləşdirir?

- ☐ bunların heç biri
- ☒ yeni texnologiyaların və elmi-texniki nailiyyətlərin öyrənilməsini
- ☐ k/t-ı istehsalının öyrənilməsi
- ☐ əkinçiliyin öyrənilməsi
- ☐ heyvandarlığın öyrənilməsi

143 Emal sənayesi aqrar sahənin inkişafında mühüm rol oynayır və daha nələrə xidmət edir?

- ☐ bunların heç birinə
- ☒ maddi-texniki təchizatın formalaşmasına
- ☐ maddiyyata
- ☐ mənəviyyata
- ☐ bunların hamısına

144 Kənd təsərrüfatının siyasi əhəmiyyətini nə səciyələndirir?

- ☐ sabitliyin pozulması
- ☒ bunların hamısı
- ☐ ərzaq məhsullarının qıtlığı
- ☐ istehlak bazarında kəskin qiymət artımı
- ☐ cəmiyyətdə yarana biləcək ziddiyyətlər

145 İslahatların aparılması nəticəsində nələr baş vermişdir?

- ☐ bunların heç biri
- ☒ iqtisadiyyatın aqrar bölməsi tamamilə özəlləşdirilmiş
- ☐ k/t-ı geriləmiş
- ☐ k/t-nın inkişafı dondurulmuş
- ☐ bunların hamısı

146 Respublikada süd emalı hansı regionda yerləşdirilir?

- ☐ bunların heç birində
- ☒ Bakı-Abşeronda
- ☐ Bərdədə
- ☐ Gəncədə
- ☐ bunların hamısı

147 Kənd təsərrüfatının özünəməxsus xüsusiyyətləri bunlardan hansıdır?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ kənd təsərrüfatı istehsalının təbii-iqlim şəraitindən asılılığı
- ☐ k/t-da gərginliyin riskli olması
- ☐ aqrar istehsalda torpağın əsas istehsal vasitəsi kimi çıxış etməsi

148 Bu k/t-ı məhsullarının hansı emal mərhələsindən keçir?

- ☐ taxıl
- ☒ bunların hamısı
- ☐ pambıq
- ☐ tütün
- ☐ çay

149 Əmək bazarını nəzəri cəhətdən neçə yerə bölmək olar?

- ☐ 100 yerə

- ☒ 5 yerə
- ☐ 3 yerə
- ☐ 10 yerə
- ☐ 2 yerə

150 Təbii əmək bazarı nədir?

- ☐ bunların hamısı
- ☒ xalis rəqabətin olmadığı bir bazar
- ☐ kolxoz bazarı
- ☐ alqı-satqı məntəqəsi
- ☐ bunların heç biri

151 İqtisadi böhran nə ilə nəticələnir?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ işsizliyin yaranması ilə
- ☐ əmək bazarında vəziyyət gərginləşir
- ☐ mal qıtlığı yaranır

152 İdeal əmək bazarı nə ilə formalaşır?

- ☐ bunların heç biri ilə
- ☒ ölkədə mövcud olan xalis rəqabətin olması ilə
- ☐ rəqabətin olmaması ilə
- ☐ əməyin təklifi ilə
- ☐ bunların hamısı ilə

153 Yeni iqtisadi münasibətlər şəraitində respublikamızda meydana çıxan ən mühüm problem nədir?

- ☐ bunların hamısı
- ☒ əhəlinin məşğulluğunun səmərəli şəkildə təşkili
- ☐ tələb
- ☐ təklif
- ☐ bunların heç biri

154 Əmək bazarı nəyə deyilir?

- ☐ bunların heç birinə
- ☒ ölkədəki insan gücü əməyin təklif olunması və tələbinin yerləşdiyi sahəyə deyilir
- ☐ alqı-satqıya
- ☐ alverə
- ☐ bazara

155 İdeal əmək bazarının mövcudluğu üçün nə lazımdır?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ ideal iş qüvvəsi
- ☐ ideal iş şəraiti

☐ ideal işçi

156 Bir iqtisadi sistemdən digər iqtisadi sistemə keçid nə ilə müşahidə olunur?

- ☐ bunların hamısı
- ☒ iqtisadiyyatın bütün sahələrində böhranla müşahidə olunur
- ☐ respublikanın çiçəklənməsi ilə
- ☐ gəlirin artması ilə
- ☐ bunların heç biri

157 Əmək bazarının formalaşması hansı prinsiplərə əsaslanır?

- ☐ əmək miqrasiyasının sərbəstləşməsi
- ☒ bunların hamısı
- ☐ işçi qüvvəsinin təklif azadlığı
- ☐ işçi qüvvəsinin tələbat azadlığı
- ☐ əmək ödənişlərinin sərbəstləşməsi

158 Gizli əmək bazarı nədir?

- ☐ bunların heç biri
- ☒ qeyri rəsmi müqavilə və kontraktla işləyən
- ☐ rəsmi müqavilə ilə işləyən
- ☐ belə bir əmək bazarı yoxdur
- ☐ bunların hamısı

159 Müvəqqəti məşğulluq nədir?

- ☐ bunların hamısı
- ☒ vətəndaşların müəyyən müddət ərzində ictimai səmərəli fəaliyyəti
- ☐ işəgötürənlərin boş olan iş yeri
- ☐ iş qüvvəsi tələb edən iş yeri
- ☐ bunların heç biri

160 Əmək bazarında yaranmış gərginliyin azaldılmasında nə mühüm yer tutur?

- ☐ bunların hamısı
- ☒ işçilərin yeni peşə və ixtisaslara yiyələnmələri
- ☐ işsizliyin aradan qaldırılması
- ☐ işsizliyin yumşaldılması
- ☐ bunların heç biri

161 Əmək bazarının əsas tərkib hissəsi nədir?

- ☐ bunların hamısıdır
- ☒ infrastrukturdur
- ☐ bazardır
- ☐ kəndli (fermer) təsərrüfatlardır
- ☐ kooperativlərdir

162 Əmək bazarının inkişafı üçün nə ilə yaxından məşğul olunmalıdır?

- ☐ peşə dəyişmə prosesinin tənzimlənməsi
- ☒ bunların hamısı
- ☐ məşğulluq sahəsinin inkişaf mexanizminin formalaşması
- ☐ məşğulluğun peşə-ixtisas strukturunun proqnozlaşdırılması
- ☐ əmək ehtiyatlarının hazırlığı

163 Vakansiya nədir?

- ☐ bunların heç biri
- ☒ işə götürənlərin boş olan və iş qüvvəsi tələb edən iş yeri
- ☐ əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin edilməsi
- ☐ sosial müdafiəyə xüsusi ehtiyac
- ☐ bunların hamısı

164 Respublikada əmək bazarında yaranmış gərginliyi azaltmaq hansı tədbirləri həyata keçirmək lazımdır?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ yeni iş yerinə uyğun peşə ixtisaslara yiyələnmiş kadrlar hazırlanması
- ☐ əmək bazarında tələb və təklif prinsipləri nəzərə alınmalıdır
- ☐ gənclərin peşə və ixtisaslara yiyələnmək imkanları genişləndirilməli

165 Əmək bazarının əsas tərkib hissəsi olan infrastruktur nələri tənzimləyir?

- ☐ işçi qüvvəsinin tələb və təklif arasında tarazlığı
- ☒ bunların hamısını
- ☐ işə düzəlməni
- ☐ peşə yönümlü
- ☐ peşə hazırlığını

166 ASK sistemində müxtəlif təsərrüfatçılıq formalarının inkişafı nələri tələb edir?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ peşəkar kadr hazırlığını
- ☐ onların peşə tərkibinin kökündən dəyişməsinə
- ☐ yeni tipli işçilərin təkrar istehsalını

167 Dövlət siyasətinin əsas istiqamətləri bunlardan hansılardır?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ vətəndaşların qanun çərçivəsində həyata keçirilən əmək və sahibkarlıq təşəbbüsünün müdafiə edilməsi
- ☐ əmək fəaliyyətinin və məşğulluq növünün seçilməsində vətəndaşların öz iradəsini sərbəst idarə etməsinə şərait yaradılması
- ☐ işsizlərin sosial müdafiəsinin təmin edilməsi

168 Ərazi məşğulluq proqramında neçə bölmə müəyyən edilib?

- ☐ 7.0
- ☒ 5.0

- ☐ 3.0
- ☐ 4.0
- ☐ 6.0

169 Ərazi məşğulluq proqramının III hissəsinə bunlardan hansı aiddir?

- ☐ bunların hamısı
- ☒ əmək bazarının hesablanması
- ☐ kadrların peşə hazırlığı
- ☐ yeni işə hazırlanması
- ☐ iqtisadi inkişafın istiqaməti

170 Müasir dövrdə ASK-nın inkişafının başlıca istiqaməti nədən ibarətdir?

- ☐ ekstensiv inkişaf
- ☒ intensiv inkişaf
- ☐ torpaqların artırılması
- ☐ işçilərin çoxaldılması
- ☐ texniki təmirin gücləndirilməsi

171 Ərazi məşğulluq proqramı iqtisadiyyatın hansı sahələri üzrə işlənib hazırlanır?

- ☐ şəhərlər
- ☒ bunların hamısı
- ☐ müəssisələr
- ☐ təşkilatlar
- ☐ inzibati rayonlar

172 Ərazi məşğulluq proqramının I bölməsinə bunlardan hansı aid edilir?

- ☐ bunların hamısı
- ☒ iqtisadi və sosial demoqrafik inkişafın əsas istiqaməti
- ☐ məşğulluq və işsizliyin tənzimlənməsində əmək bazarının rolu
- ☐ əmək bazarının hesablanması
- ☐ bunların heç biri

173 Əmək bazarı nədir?

- ☐ bunların hamısı
- ☒ iş qüvvəsinə olan tələb və təklifin məcmusu
- ☐ əmək fəaliyyətinə ilk dəfə başlamaq
- ☐ işə götürənlərin boş olan iş yeri
- ☐ əmək qabiliyyətli şəxslərin müstəqil sürətdə işlə təmini

174 Ərazi işçi qruplarının vəzifələrinə bunlardan hansı daxil edilir?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ vacib məlumatlar və informasiyalarla təmin edilmə
- ☐ hazırlıq mərhələsində formaların doldurulması
- ☐ ƏMP-nin iqtisadiyyatın inkişaf göstəriciləri ilə uyğunlaşdırılması

175 Ərazi məşğulluq proqramının II hissəsinə bunlardan hansı aid edilir?

- ☐ bunların hamısı
- ☒ məşğulluq və işsizliyin tənzimlənməsində əmək bazarının rolu
- ☐ əmək bazarının hesablanması
- ☐ kadrların peşə hazırlığı
- ☐ sərbəst işlərin və qeyri-məşğul əhəlinin yeni işə hazırlanması

176 ASK-da geniş təkrar istehsalə hansı yollarla nail olunur?

- ☐ əməyin təşkili
- ☒ intensiv və ekstensiv inkişaf
- ☐ torpaqların genişlənməsi
- ☐ maddi maraq
- ☐ əhali artımı

177 ASK sistemində torpaqdan, istehsal resurslarından, texnologiyadan, əsaslı vəsait qoyuluşundan intensivləşmənin nəyi asılıdır?

- ☐ dəyişilməsi
- ☒ səviyyəsi
- ☐ dinamikası
- ☐ təşkili qaydası
- ☐ hərəkət forması

178 Məhsul istehsalının artırılmasına torpaqların genişləndirilməsi və obyektlərin artırılması hesabına nail olunması inkişafın hansı istiqamətidir?

- ☐ məqsədəuyğun
- ☒ ekstensiv
- ☐ istehsalın ixtisaslaşması
- ☐ istehsalın təmərküzləşməsi
- ☐ intensiv

179 İstehsalın keyfiyyətə dəyişməsi, yenidən qurulması, müasirləşməsi, elmi-texniki tərəqqinin sürətlənməsi istehsalın inkişafının hansı istiqamətini əks etdirir?

- ☐ qarışıq inkişaf
- ☒ intensiv
- ☐ ekstensiv
- ☐ sosial-iqtisadi
- ☐ regional

180 ASK-da intensivləşmə əmək və vəsaitin hansı torpaq sahəsində cəmləşməsini və onlardan səmərəli istifadəni nəzərdə tutur?

- ☐ kənd təsərrüfatına yararlı sahədə
- ☒ məqsədəuyğun hesab olunan sahədə
- ☐ cəmi torpaqlarda
- ☐ əkin yerində
- ☐ çoxillik əkmələrdə

181 ASK-da elmi-texniki tərəqqinin sürətlənməsi və onun nailiyyətlərinin tətbiqi nəyin inkişafına səbəb olur?

- ☐ ixtisaslaşmanın
- ☒ intensivləşmənin
- ☐ əmək haqqının
- ☐ ekstensiv inkişafın
- ☐ iqtisadi münasibətlərin

182 ASK-da ekstensiv inkişaf şəraitində əmək və vəsait sərfi nəyə yönəldilir?

- ☐ əmək sərfinin azalmasına
- ☒ istehsal sahələrinin genişləndirilməsinə
- ☐ kadr hazırlığına
- ☐ əhalinin artmasına
- ☐ əhali yer dəyişmələrinə

183 ASK-da istehsalın intensiv inkişafı nəyə əsaslanır?

- ☐ əmək haqqının artırılmasına
- ☒ əmək və vəsaitin vahid məqsədə cəmləşməsi
- ☐ istehsal xərcinin azalmasına
- ☐ əmək sərfinin aşağı salınmasına
- ☐ kadr hazırlığına

184 ASK-da intensiv inkişaf şəraitində istehsal üsullarının dəyişdirilməsini, texnika və texnologiyanın yaxşılaşmasını nə tələb edir?

- ☐ təchizat formaları
- ☒ əmək və vəsait qoyuluşu
- ☐ əməyin təşkili
- ☐ istehsalın strukturu
- ☐ satış üsulları

185 ASK-da intensivləşmə müqayisə nəticəsində müəyyənləşdirilən hansı göstəricidir?

- ☐ dinamik
- ☒ nisbi
- ☐ dəyişən
- ☐ mütləq
- ☐ keyfiyyət

186 ASK-da intensivlik səviyyəsini müəyyən edən ümumi və xüsusi təyinatlı müqayisələr hansı formaya malikdir?

- ☐ dinamik
- ☒ dəyər və natura
- ☐ nisbi
- ☐ dəyişən
- ☐ sabit

187 Əsas fondlarla istehsal xərci arasında nisbət müxtəlif olan təsərrüfatlarda fonda görə intensivlik səviyyəsi

necə hesablanır?

- ☐ Əkin yerinin çoxalması ilə
- ☒ Əsas fondların torpaq vahidinə nisbəti ilə
- ☐ Təsərrüfatın fondlarının dəyəri ilə
- ☐ Əkin yerinin quruluşu ilə
- ☐ Əsas fondların quruluşu ilə

188 Təsərrüfat, müəssisə və kollektivlərin birinin digərinə nisbətən intensivlik səviyyəsinin yuxarı, aşağı, zəif və s. olması nə ilə müəyyən edilir?

- ☐ mexanikləşmə ilə
- ☒ müqayisə ilə
- ☐ maya dəyəri ilə
- ☐ əmək sərfi ilə
- ☐ istehsal xərci ilə

189 ASK-da intensivlik səviyyəsinin müəyyən edilməsində istifadə olunan müqayisələr hansı təyinatla malikdir?

- ☐ qeyri-sabit
- ☒ ümumi və xüsusi
- ☐ dəyişən
- ☐ dinamik
- ☐ sabit

190 Kənd təsərrüfatında intensivliyin ümumi səviyyəsi necə müəyyən edilir?

- ☐ Əldə edilən mənfəət ilə
- ☒ Əsas fond və cari xərcinin cəminin torpaq vahidinə nisbəti ilə
- ☐ Torpağa düşən cəmi fondla
- ☐ Torpağa düşən cəmi xərcə
- ☐ Təsərrüfatın gəliri ilə

191 Əsas fondla cari istehsal xərci arasında nisbət müxtəlif olduğu şəraitdə intensivlik səviyyəsi cari istehsal xərci üzrə necə hesablanır?

- ☐ İstehsal xərcinin azalması səviyyəsi ilə
- ☒ Torpaq vahidinə düşən istehsal xərci ilə
- ☐ İstehsal xərcinin çoxalması ilə
- ☐ İstehsal xərcinin strukturunun dəyişməsi ilə
- ☐ Torpaq sahəsinin artması ilə

192 Təsərrüfatlarda intensivlik səviyyəsi müəyyən edilərkən hansı təyinatlı müqayisədən istifadə olunur?

- ☐ sabit
- ☒ ümumi
- ☐ mütləq
- ☐ nisbi
- ☐ dəyişən

193 Ayrı-ayrı konkret sahələrdə intensivlik səviyyəsi müəyyən edilərkən hansı təyinatlı müqayisədən istifadə

olunur?

- ☐ nisbi
- ☒ xüsusi
- ☐ ümumi
- ☐ dəyişən
- ☐ sabit

194 ASK-da intensivləşmənin iqtisadi səmərəliliyi öz əksini nədə tapır?

- ☐ Satılan məhsulun çoxalmasında
- ☒ Məhsul istehsalının çoxalmasında
- ☐ Əmək şərtinin artmasında
- ☐ Əmək məhsuldarlığının yüksəldilməsində
- ☐ İstehsal xərcinin artmasında

195 ASK-da intensivləşmənin iqtisadi mahiyyəti nədən ibarətdir?

- ☐ Kapitalın strukturunun təkmilləşdirilməsindən
- ☒ Kapitalın eyni torpaq sahəsində cəmlənməsindən
- ☐ Məhsul istehsalının artırılmasından
- ☐ İstehsalın strukturunun dəyişilməsindən
- ☐ Kapitalın torpaqlar arasında bölüşdürülməsindən

196 İntensivləşmənin iqtisadi səmərəliliyi necə hesablanır?

- ☐ Ümumi məhsulun fonda nisbəti ilə
- ☒ Ümumi məhsulun (gəlir, mənfəət) əmək şərtinə nisbəti ilə
- ☐ Ümumi məhsulun gəlirinə nisbəti ilə
- ☐ Ümumi məhsulun işçilərin sayına nisbəti ilə
- ☐ Ümumi məhsulun torpağa nisbəti ilə

197 Heyvandarlığın intensiv inkişafı üçün nəyə nail olunmalıdır?

- ☐ İstehsalın və əməyin təşkili yaxşılaşmalıdır
- ☒ Bunların hamısına nail olunmalıdır
- ☐ Yalnız cins tərkib yaxşılaşmalıdır
- ☐ Yalnız maddi-texniki baza möhkəmlənməlidir
- ☐ Yalnız yemçilik inkişaf etdirilməlidir

198 ASK-da ekstensiv inkişaf nədir?

- ☐ məhsuldarlığın yüksəlməsi
- ☒ İstehsal sahələrinin genişlənməsi
- ☐ İstehsal olunan məhsulun artması
- ☐ İstehsal strukturunun dəyişməsi
- ☐ əkin sahəsinin azalması

199 Aqrar sferada innovasiya nə deməkdir?

- ☐ əsaslı vəsait qoyuluşudur

- ☒ yaradıcılıq fəaliyyətinin nəticəsidir
- ☐ texniki tərəqqidir
- ☐ əmək vasitəsidir
- ☐ köhnə texnologiyanın tətbiqidir

200 Aqrar sferada daxili və xarici bazarlarda rəqabət qabiliyyətli məhsul istehsalında investisiya nəyi təmin edir?

- ☐ lizinq xidmətindən istifadəni
- ☒ yeni növ texnika və texnologiyanın tətbiqini
- ☐ istehsalın idarə edilməsini
- ☐ istehsalın təmərküzləşməsini
- ☐ köhnə texnologiyadan istifadəni

201 Aqrar sferada yeni texnologiyanın tətbiqində əsas qoyuluşlar hansı istiqamətə yönəldilir?

- ☐ istehsalın idarə edilməsinə
- ☒ innovasiyanın inkişafına
- ☐ istehsalın ixtisaslaşmasına
- ☐ istehsalın intensivləşməsinə
- ☐ əməyin təşkilinə

202 Aqrar sferada innovasiya əsasən nə ilə xarakterizə olunur?

- ☐ yeni istehsal növləri kimi
- ☒ iqtisadiyyata qoyulan vəsaitin nəticəsi ilə
- ☐ cəmiyyətin inkişafı ilə
- ☐ elmi-texniki tərəqqinin (ETT) əsas tərəfi kimi
- ☐ iqtisadiyyatın inkişafı kimi

203 Aqrar sferada innovasiya fəaliyyəti özünü hansı formada biruzə verir?

- ☐ əsas fondlardan istifadə
- ☒ elmi-texniki tərəqqinin əsas tərəfi kimi
- ☐ inkişafın əsas hissəsi kimi
- ☐ istehsala xərclərin artması kimi
- ☐ ixtisaslaşmanın dərinləşməsi kimi

204 Aqrar sferada ETT nədir?

- ☐ istehsala vəsait qoyuluşu
- ☒ elm və texnikanın inkişafı
- ☐ istehsalın intensiv inkişafı
- ☐ köhnə texnologiyanın tətbiqi
- ☐ əməyin stimullaşdırılması

205 Aqrar sferada ETT-nin inkişafı nəyə şərait yaradır?

- ☐ resurslardan səmərəsiz istifadəyə
- ☒ ehtiyatlardan səmərəli istifadəyə
- ☐ enerji gücünün azalmasına

- ☐ xərclərin artmasına
- ☐ əmək məsrəflərinin çoxalmasına

206 ETT nəyin dəyişməsinə və inkişafına təsir göstərir?

- ☐ istehsalın texnologiyasının dəyişməsinə
- ☒ əmək vasitələrinin dəyişməsinə
- ☐ istehsalın strukturunun dəyişməsinə
- ☐ təsərrüfat formalarının dəyişməsinə
- ☐ maşın və mexanizmlərin dəyişməsinə

207 Aqrar sferada ETT-nin inkişafı nəyə əsaslanır?

- ☐ istehsalın inkişafına
- ☒ iqtisadi və bioloji qanunlara
- ☐ ETT məxsus qanunlara
- ☐ təbii iqlim şəraitinə
- ☐ regional xüsusiyyətlərə

208 İnvestisiya tətbiqi planında göstəriləcək əsas işlərə hansı aid deyil?

- ☐ inşaat layihələrinə hazırlanmasına gətirilməsi
- ☒ elmi-tədqiqat işləri
- ☐ layihənin hazırlanması
- ☐ ərazinin satın alınması
- ☐ ərazinin inşaatə əlverişli vəziyyətə gətirilməsi

209 İnvestisiya tətbiqi planında göstəriləcək əsas işlərə hansı aid deyil?

- ☐ yol, su, elektrik və kanalizasiya işlərinə başlanılması
- ☒ texnologiyanın əldə edilməsi
- ☐ istehsal obyektinin təşkili
- ☐ avadanlığın yerləşmə planının hazırlanması
- ☐ investisiya mərhələsində fəaliyyət göstərilməsi

210 İnvestisiya tətbiqi planında göstəriləcək əsas işlərə hansı aid deyil?

- ☐ istehsala keçid mərhələsindəki əməkdaşların cəlb edilməsi
- ☒ mərhələlərin sayı
- ☐ investisiya üçün inşaat işlərinin aparılmasına icazənin verilməsi
- ☐ avadanlığın seçilməsi
- ☐ avadanlığın sifariş verilməsi

211 İnvestisiya tətbiqi planında göstəriləcək əsas işlərə hansı aid deyil?

- ☐ istehsal obyektinin tamamlanması
- ☒ tullantılardan istifadə
- ☐ istehsala keçid mərhələsindəki əməkdaşların ixtisaslaşdırılması
- ☐ xammal mənbələrinin tətbiqi
- ☐ xammal mənbəyilə əlaqənin qurulması

212 İnvestisiya tətbiqi planında göstəriləcək əsas işlərə hansı aid deyil?

- ☐ rəsmi istehsalat keçid
- ☒ lisenziya müqavilələri
- ☐ istehsal obyektlərində avadanlığın montajı
- ☐ sosial obyektlərin tamamlanması
- ☐ sınaq istehsalına başlanma

213 Beynəlxalq investisiyalarda müştərək müəssisəyə hansı sahədə rast gəlmirik?

- ☐ neftin nəql edilməsi
- ☒ metallurgiya
- ☐ neft sənayesi
- ☐ neft kimya
- ☐ neft hasilatı

214 Layihələr arasında seçim apararkən alınırlar?

- ☐ alternativ istehsal üsulları
- ☒ investisiyanın dəyərləndirilməsi
- ☐ investisiya qərarının qəbul edilə bilməz
- ☐ tələbatın müəyyən edilməsi
- ☐ qiymətlər, xərclər və maliyyə mövzularda məlumatlara sahib olması

215 İnvestisiyanın faydalı ömrünə təsir etmir?

- ☐ texnologiyaya görə
- ☒ investisiyanın dəyərləndirilməsi
- ☐ investisiyanın mallarının xüsusiyyətləri
- ☐ istehsal edilən məhsulun tələb miqdarına
- ☐ istehsal müddətində istifadə olunacaq xammal ehtiyatı

216 İnvestisiya qoyduqda qazancın böyüklüyünə hansı məlumat aid deyil?

- ☐ istehsal müddətindəki xərclər
- ☒ tələbatın müəyyən edilməsi
- ☐ investisiya xərclərinin miqdarı
- ☐ investisiyanın faydalı ömrü
- ☐ müəssisənin fəaliyyəti boyunca əldə edəcəyi gəlirlər

217 İnvestisiya qoyduqda faydalı səmərəliliyini müəyyən etmək hansı məlumatlar lazım deyil?

- ☐ investisiyanın faydalı ömrü
- ☒ alternativ istehsal üsulları
- ☐ daxili kapital
- ☐ xarici kapital
- ☐ bazardakı cari faiz nisbətləri

218 İnvestisiya xərclərinə nə aid deyil?

- ☐ ərazinin qiyməti

- ☒ investisiyanın ömrü
- ☐ layihə xərcləri
- ☐ patent
- ☐ nou-hau

219 İnvestisiya xərclərinə nə aid deyil?

- ☐ avadanlıqlara sərf olunan xərcləri
- ☒ layihənin dəyərləndirilməsi
- ☐ ərazinin təşkili
- ☐ inşaat işləri
- ☐ rabitə xərcləri

220 İnvestisiya xərclərinə nə aid deyil?

- ☐ nəqliyyat vasitələri
- ☒ müəssisənin maliyyə mənbələri
- ☐ idxal və gömrük xərcləri
- ☐ montaj xərcləri
- ☐ ümumi xərclər

221 İnvestisiyanın faydalı ömrünə nə aid deyil?

- ☐ istehsal müddətində istifadə olunacaq xammal ehtiyatları və texnologiyaya görə
- ☒ statistik metodun tətbiqi
- ☐ investisiya mallarının xüsusiyyətləri
- ☐ istehsal edilən məhsula tələbat
- ☐ istehsal müddətindən istifadə

222 Gəlir (Proformo) cədvəlində layihənin istifadə müddətində nə göstərilir?

- ☐ uzun müddətli borc faizləri
- ☒ istehsal müddətindəki xərclər
- ☐ hər ilə aid satış miqdarı
- ☐ satılan malların maya dəyəri
- ☐ illərə aid satış və idarəetmə xərcləri

223 Gəlir (Proformo) cədvəlində layihənin istifadə müddətində nə göstərilir?

- ☐ vergidən sonra qalan gəlir
- ☒ enerji xərclərində dəyişikliklər
- ☐ vergidən əvvəlki mənfəət
- ☐ ödəniləcək vergilər
- ☐ illərə aid idarəetmə xərcləri

224 Gəlir cədvəlini (Proformo) hesablayarkən fərz olunanlara nə aid deyil?

- ☐ maya dəyəri
- ☒ ödəniləcək vergilər
- ☐ istehsal gücü
- ☐ bazar şərtləri

- ☐ bazardakı qiymət

225 Gəlir cədvəlini (Proforma) hesablayarkən fərz olunanlara nə aid deyil?

- ☐ xammalın maya dəyəri
☒ vergidən əvvəlki mənfəət
☐ işçi əməyinin haqları
☐ enerji xərcləri
☐ bazar şərtləri

226 İnvestisiya üçün vacib olan maliyyə mənbələrinə nə aid deyil?

- ☐ investisiya qoyulan ölkənin risk səviyyəsi
☒ istehsal müddətindəki xərclər
☐ maya dəyəri
☐ ölkədə tətbiq edilən iqtisadi siyasət
☐ inflyasiya nisbətləri

227 Xarici investisiya qoyuluşu qərarlarının həyata keçirilməsinə hansı aid deyil?

- ☐ əmək resurslarının tətbiqi
☒ investisiya xərclərinin miqdarı
☐ inhisarçı strukturun yaradılması
☐ texnoloji ixtiranın tətbiqi
☐ lisenziya hüquqlarından gəlirin əldə edilməsi

228 Texnologiyanın müasir texnologiya xüsusiyyəti daşınması şərtlərinə nə aid deyil?

- ☐ tədqiqat – inkişaf etdirmə fəaliyyətlərində beynəlxalq əməkdaşlığa və rəqabətə əhəmiyyət verilməlidir
☒ əmək resurslarına çəkilən xərcləri azaltmaq
☐ fəaliyyət göstərilən sənaye sahəsində tədqiqat inkişaf etdirməyə fasiləsiz olaraq maliyyə vəsaitlərinin ayrılması
☐ texnoloji ixtiranın sənaye sektoruna tətbiqi uzun, istehsal və ticarət tətbiqi isə qısa bir vaxtda olmalıdır
☐ ölkələr üçün strateji əhəmiyyət kəsb etməlidir

229 İstehsal resurslarına nə aid deyil?

- ☐ texnologiya və təşəbbüskarlıq qrupları
☒ kommersiya krediti
☐ əmək resursları
☐ kapital
☐ təbii resurslar

230 Ölkə riskinin müəyyən edilməsində hansı üsuldan istifadə edilmir?

- ☐ iqtisadi, sosial amillər
☒ kommersiya riski
☐ cədvəl üsulu
☐ statistik təhlil
☐ fərziyyə üsulu

231 Fərziyyələr üsulunda hansı iqtisadi göstəricidən istifadə edilmir?

- ☐ idarəetmənin keyfiyyəti
- ☒ ölkə riski
- ☐ pul siyasətinin təsirli olması
- ☐ hökumətin maliyyə siyasəti
- ☐ investisiyalara qarşı hökumətin münasibətləri

232 Birbaşa xarici investisiya qoyuluşuna qərar verən müəssisə ölkədə satışı təşkil etmək üçün nədən istifadə edilmir?

- ☐ inhisar vəziyyətdən faydalanma
- ☒ lisenziya hüquqlarından gəlirin əldə edilməsi
- ☐ istehsal avadanlıqları
- ☐ texnoloji inkişaf
- ☐ xarici texnologiyadan istifadə

233 Maliyyə investisiyası nədir?

- ☐ əsasən istehsal vasitələrinə, istehsal, sosial və infrastruktur obyektlərinə, istehsal prosesinə uzunmüddətli vəsait qoyuluşudur
- ☒ investisiya portfelinin formalaşdırılması üçün qiymətli kağızların alınmasına yönəldilən investisiyadır
- ☐ əsas fondların yaradılmasına yönəldilən investisiyadır
- ☐ daşınmaz əmlakın alınmasına yönəldilən investisiyadır
- ☐ əmək haqqının ödənilməsinə yönəldilmiş investisiya qoyuluşudur

234 Portfel investisiyası:

- ☐ ancaq veksəl şəklində olur
- ☒ müəssisənin fəaliyyətinə nəzarət etmək imkanı vermir
- ☐ müəssisənin fəaliyyətinə nəzarət etmək imkanı verir
- ☐ ancaq kredit şəklində olur
- ☐ ancaq səhm şəklində olur

235 İnvestisiya siyasəti dedikdə:

- ☐ investorlara digər güzəştlərinin edilməsi başa düşülür
- ☒ investisiya qoyuluşlarının əsas istiqamətlərini iqtisadiyyatın aparıcı sahələrində cəmləşdirilməsi üzrə kompleks tədbirləri müəyyən edən təsərrüfat qərarlarının məcmusu başa düşülür
- ☐ investisiya strategiyasının hazırlanması prosesi başa düşülür
- ☐ investisiya layihəsinin hazırlanması prosesi başa düşülür
- ☐ investorlara vergi güzəştlərinin edilməsi başa düşülür

236 İnvestor dedikdə:

- ☐ güclü maliyyə imkanlarına malik olan fiziki şəxslər başa düşülür
- ☒ özünün maddi və intellektual sərvətlərinin birbaşa və yaxud dolayı şəkildə investisiya obyektlərinə qoyulması haqqında qərar çıxarmış subyektlər başa düşülür
- ☐ müəssisənin kreditorları başa düşülür
- ☐ müəssisənin debitorları başa düşülür
- ☐ güclü maliyyə imkanlarına malik olan hüquqi şəxslər başa düşülür

237 Aşağıdakılardan hansını kapital əmələ gətirən investisiyaya aid etmək olmaz?

- ☐ müəssisənin texniki cəhətdən yenidən qurulmasına investisiya qoyuluşu
- ☒ qiymətli kağızların alınmasına investisiya qoyuluşu
- ☐ yeni müəssisələr tikilməsinə investisiya qoyuluşu
- ☐ fəaliyyət göstərənlər müəssisələrin genişləndirilməsinə investisiya qoyuluşu
- ☐ müəssisənin texniki cəhətdən yenidən investisiya qoyuluşu

238 İnvestisiya qoyuluşunun həyata keçirilməsi haqqında qərarın qəbul olunmasına təsir göstərən amillərə aid deyil:

- ☐ təklifin səviyyəsinin dəyişməsi prosesi
- ☒ dövlətin sosial siyasəti və hökumətin tərkibi
- ☐ iqtisadi inkişaf səviyyəsi
- ☐ dövlətin büdcə və vergi siyasəti
- ☐ tələbin səviyyəsinin dəyişməsi prosesi

239 Yeniliyin tipinə görə innovasiyalar aşağıdakı kimi qruplaşdırılır:

- ☐ texniki-texnoloji, təşkilati-iqtisadi, ictimai (istehsaldan kənar)
- ☒ material-texniki, sosial, iqtisadi, təşkilati-idarəetmə, hüquqi, ekoloji
- ☐ radikal, kombinə edilmiş, modifikasiya edilmiş
- ☐ əvəzləyici, ləğvedici, qaytarıcı, tamamilə yeni (analoqu olmayan)
- ☐ dəqiq, sistemli, strateji

240 Aşağıdakı fəaliyyətlərdən hansı biri müəssisənin innovasiya fəaliyyətinə aid edilə bilməz?

- ☐ istehsalın texnoloji cəhətdən yenidən təchiz edilməsinin və hazırlığının həyata keçirilməsi
- ☒ yeni proseslərin, məhsulların və məmulatların sınağının lisenziyalasdırılması və standartlaşdırılması
- ☐ iqtisadi dövriyyədə reallaşdırılacaq yeni yaxud təkmilləşdirilmiş məhsulun və ya texnoloji prosesin yaradılmasına istiqamətlənmiş elmi-tədqiqat, təcrübə-konstruktor və texnoloji işləmələrin yerinə yetirilməsi
- ☐ innovasiya infrastrukturunun yaradılması və inkişaf etdirilməsi
- ☐ intellektual mülkiyyət obyektlərinə və məxfi elmi və texnoloji informasiyaya hüquqların əldə edilməsi, ötürülməsi və qorunması

241 Yeniliklərin tətbiqində özəl şirkətlərin son məqsədi:

- ☐ rəqabət qabiliyyətini artırmaqdır
- ☒ öz mənfəətini artırmaqdır
- ☐ satış bazarlarını genişləndirməkdir
- ☐ məhsulun keyfiyyətini yüksəltməkdir
- ☐ istehlakçıların tələbatını daha dolğun ödəməkdir

242 İntellektual mülkiyyətə nə daxildir?

- ☐ kəşflər, ixtiralar, konsepsiyalar, modellər, nəzəriyyələr, informasiya məhsulları (proqram məhsulları, radio və teleproqramlar), xidmətlər, lisenziyalar
- ☒ kəşflər, ixtiralar, konsepsiyalar, modellər, nəzəriyyələr, informasiya məhsulları (proqram məhsulları, radio və teleproqramlar), incəsənət əsərləri
- ☐ kəşflər, ixtiralar, mal və xidmətlər, modellər, nəzəriyyələr, informasiya məhsulları (proqram məhsulları, radio və teleproqramlar)
- ☐ kəşflər, ixtiralar, lisenziyalar, mülkiyyət hüquqları, modellər, nəzəriyyələr, informasiya məhsulları (proqram məhsulları, radio və teleproqramlar), incəsənət əsərləri

- ☐ kəşflər, ixtiralar, konsepsiyalar, sənaye məhsulları, xidmətlər, informasiya məhsulları (proqram məhsulları, radio və teleproqramlar), incəsənət əsərləri

243 Yenilik dərəcəsinə və sələfi ilə müqayisəsinə görə innovasiyalar aşağıdakı kimi qruplaşdırılır:

- ☐ radikal, kombinəlaşdırılmış, modifikasiya edilmiş
- ☒ əvəzləyici, ləğvedici, qaytarıcı, tamamilə yeni (analoqu olmayan)
- ☐ texniki-texnoloji, təşkilati-iqtisadi, ictimai (istehsaldan kənar)
- ☐ material-texniki, sosial, iqtisadi, təşkilati-idarəetmə, hüquqi, ekoloji
- ☐ dəqiq, sistemli, strateji

244 Aşağıdakılardan hansı müəssisənin investisiya fəaliyyətinə aid deyil?

- ☐ layihənin və investisiyanın faktiki səmərəliliyinin təhlili
- ☒ strateji idarəetmənin həyata keçirilməsi
- ☐ investisiya strategiyasının müəyyən olunması
- ☐ strateji planlaşdırmanın həyata keçirilməsi
- ☐ investisiya layihələndirilməsi

245 İnvestisiya layihələrinin qiymətləndirilməsində istifadə olunan diskontlaşdırılmış qiymətləndirməyə əsaslanan üsula aşağıdakılardan hansı aid deyil?

- ☐ Xərclərin cari dəyəri
- ☒ Fondtutumu və fondverimi
- ☐ Xalis cari dəyər
- ☐ Rentabellik indeksi
- ☐ İnvestisiyanın ödənilmə müddəti

246 İstehsal sahəsində investisiya layihələri hazırlanarkən aşağıdakılardan hansına araşdırılır?

- ☐ investisiya layihəsinin həyata keçirilməsindən gözlənilən son nəticəyə
- ☒ digər müəssisələrin xarici ölkədə investisiya qoyuluşları
- ☐ investisiyanın yönəldildiyi istiqamətlərin xarakterik cəhətlərinə
- ☐ layihənin həyata keçirilməsi üçün lazım olan investisiyanın həcminə
- ☐ investisiya layihəsinin həyata keçirilməsinə çəkilən xərclərin geri qaytarılması şərtləri və potensial investorların əldə edəcəkləri gəlirlərə

247 Aşağıdakılardan hansı investisiya layihələrinin işlənilməsi mərhələlərinə aid deyil?

- ☐ Layihənin qiymətləndirilməsi
- ☒ Əmək kollektivində sosioloji təhlilin aparılması
- ☐ Araşdırmalar
- ☐ İlkin təhlilin aparılması
- ☐ Son təhlilin aparılması

248 İnvestisiya layihəsi çərçivəsində ümumiqtisadi təhlil:

- ☐ investisiyanın maliyyə təhlili kapital və cari dəyerdə pul axınının tədqiqini əks etdirir
- ☒ ölkədə iqtisadi və bazar konyunkturasının, investisiya mühitinin əlverişli və ya əlverişsiz olmasının təsvirini əks etdirir
- ☐ yeni tikintiyə, mövcud güclərin genişləndirilməsinə, müəssisənin rekonstruksiya edilməsinə, texniki cəhətdən silahlandırılmasına çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğinə xüsusi çəkisinin öyrənilməsinə əks etdirir

- ☐ layihə çərçivəsində yalnız satış bazarlarını və xamaməl və materiallarla təminat mənbələrinin öyrənilməsini əks etdirir
- ☐ bu və ya digər texniki işləmənin iqtisadi üstünlüklərinin isbatı ilə birlikdə layihənin texniki tərəfini əks etdirir

249 İnvestisiya layihəsi çərçivəsində texniki-iqtisadi təhlil:

- ☐ investisiyanın maliyyə təhlili kapital və cari dəyərdə pul axınının tədqiqini əks etdirir
- ☒ bu və ya digər texniki işləmənin iqtisadi üstünlüklərinin isbatı ilə birlikdə layihənin texniki tərəfini əks etdirir
- ☐ ölkədə iqtisadi və bazar konyunkturasının, investisiya mühitinin əlverişli və ya əlverişsiz olmasının təsvirini əks etdirir
- ☐ əsaslı vəsait qoyuluşunun sosial səmərəliliyinin öyrənilməsini əks etdirir
- ☐ layihə çərçivəsində yalnız satış bazarlarını və xamaməl və materiallarla təminat mənbələrinin öyrənilməsini əks etdirir

250 İnvestisiya layihəsində illər üzrə xalis nağd axımlara nə daxildir?

- ☐ əmək haqqı xərcləri
- ☒ amortizasiya ayırmaları
- ☐ material xərcləri
- ☐ enerji xərcləri
- ☐ məhsulun maya dəyəri

251 İnvestisiya strategiyası dəqiqləşdirilməsi nədə öz əksini tapır?

- ☐ müəssisənin maliyyə, əmək, məhsul satışı, maddi təchizat planlarında
- ☒ investisiya layihələrinin siyahısı və investisiyanın uzunmüddətli maliyyələşdirilməsi planında
- ☐ istehsal planlarında
- ☐ satış, təchizat və operativ-istehsal planlarında
- ☐ illər üzrə məhsulun maya dəyərinin müəyyən olunmasında

252 Aşağıdakılardan hansı əsaslı tikinti planının əsas bölmələrinə aid deyil?

- ☐ tikinti-quraşdırma işləri üzrə proqram
- ☒ əsaslı vəsait qoyuluşunun sosial səmərəliliyi
- ☐ əsas fondların, istehsal güclərinin işə buraxılması və habelə "zadəl" üzrə tapşırıqlar
- ☐ əsaslı vəsait qoyuluşunun həcmi və quruluşu
- ☐ ayrı-ayrı tikintilər və obyektlər üzrə titul siyahıları

253 Aşağıdakılardan hansı titul siyahısına aid deyil?

- ☐ tikinti-quraşdırma işlərinin dəyəri
- ☒ işçilərin əmək məhsuldarlığı
- ☐ hər bir müəssisənin adı, tikiləcəyi müddət və rayon
- ☐ layihə istehsal gücü
- ☐ əsas fondların smeta dəyəri, əsaslı vəsait qoyuluşunun həcmi

254 Kapital qoyuluşu:

- ☐ səhmlərin buraxılışına sərf edilən xərclərdir
- ☒ əsas fondların yaradılmasına yönəldilən investisiyadır
- ☐ istiqrazların buraxılışına sərf edilən xərclərdir
- ☐ qiymətli kağızların alınmasına yönəldilən investisiyadır

- ☐ banka qoyulan depozitdir

255 Kapital qoyuluşunun təkrar istehsal quruluşu hara sərf olunur?

- ☐ ümumi investisiya qoyuluşunun xərclərdən hər birinə nisbətidir
- ☒ yeni tikintiyə, mövcud güclərin genişləndirilməsinə, müəssisənin rekonstruksiya edilməsinə, texniki cəhətdən silahlandırılmasına çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğində xüsusi çəkirlərinin tapılması ilə müəyyən olunur
- ☐ layihələndirməyə, avadanlıqların alınma, tikinti quraşdırma işlərinə çəkilən hər bir xərcin ümumi investisiya qoyuluşunda xüsusi çəkisinin tapılması ilə müəyyən olunur
- ☐ «kapital qoyuluşunun təkrar istehsal quruluşu» anlayışı iqtisadi ədəbiyyatda yoxdur
- ☐ xərclərin birinin digərinə nisbətidir

256 İnvestisiyanın daxili rentabellik norması dedikdə:

- ☐ investisiyanın ödənmə müddətinin diskontlaşdırma əmsalına nisbəti başa düşülür
- ☒ xalis cari dəyəri (inteqral səmərəni) sıfıra bərabərləşdirən diskontlaşdırma əmsalının qiyməti başa düşülür
- ☐ inteqral səmərənin diskontlaşdırma əmsalına nisbəti başa düşülür
- ☐ diskontlaşdırma əmsalının inteqral səmərəyə nisbəti başa düşülür
- ☐ inteqral səmərəni vahidə bərabərləşdirən diskontlaşdırma əmsalının qiyməti başa düşülür

257 Dövlətin investisiya fəaliyyətinin stimullaşdırılmasına təsir vasitələrinə nə aid deyil?

- ☐ müəssisənin kadr hazırlığı və innovasiya fəaliyyəti ilə əlaqədar çəkdiyi xərclərin qismən dövlət büdcəsindən ödənilməsi
- ☒ minimum əmək haqqının səviyyəsinin yüksəldilməsi
- ☐ sürətləndirilmiş amortizasiyanın tətbiqi
- ☐ mənfəətdən vergi üzrə güzəştlərin müəyyən olunması
- ☐ investisiya qoyuluşlarının güzəştli kreditlərlə maliyyələşdirilməsi

258 Sürətləndirilmiş amortizasiyanın tətbiqi adi amortizasiya normasının tətbiqinə (illər üzrə bərabər faizlə) nisbətən investisiyanın səmərəliliyinə necə təsir göstərir?

- ☐ layihə çərçivəsində əmək haqqını azaldır
- ☒ xalis cari dəyəri artırır
- ☐ layihə çərçivəsində fondvermini artırır
- ☐ layihə çərçivəsində əmək məqsuldarlığını artırır
- ☐ layihə çərçivəsində məhsulun maya dəyərini azaldır

259 İnvestisiyanın rentabellik indeksi necə hesablanır?

- ☐ illər üzrə əmək haqqını xərcləri və amortizasiya ayırmalarının cəminin cari dəyərini
- ☒ illər üzrə nağd pul daxil olmalarının cari dəyərinin illər üzrə nağd pul məxaricin cari dəyərində nisbəti kimi
- ☐ illər üzrə nağd pul daxil olmalarının cari dəyəri ilə nağd pul məxaricin cari dəyəri arasındakı fərq kimi
- ☐ illər üzrə material xərclərinin cari dəyəri kimi
- ☐ illər üzrə məhsulun maya dəyərinin cari dəyərinin illər üzrə ilə gəlirlərin cari dəyərində nisbəti kimi

260 İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsində istifadə edilən diskont dərəcəsinə nə təsir göstərir?

- ☐ əmək haqqı xərcləri
- ☒ riskin səviyyəsi

- ☐ material xərcləri
- ☐ enerji xərcləri
- ☐ məhsulun maya dəyəri

261 Azərbaycanda investisiya fəaliyyətinin dövlət tərəfindən stimullaşdırılması vasitələrinə nə aiddir?

- ☐ Dövlət Sosial müdafiə Fondundan pensiyaların verilməsi
- ☒ Dövlət Sahibkarlığa Kömək Fondundan kreditlərin verilməsi
- ☐ İşçilərin minimum əmək haqqının artırılması
- ☐ Dövlət ünvanlı sosial yardımlarının verilməsi
- ☐ Dövlət mülkiyyətində olan kommersiya banklarından kreditlərin verilməsi

262 Azərbaycanda investisiya fəaliyyətinin stimullaşdırılması üçün hansı inkişaf institutu mövcuddur?

- ☐ Dövlət İnvestisiya Fondu
- ☒ Azərbaycan İnvestisiya Şirkəti
- ☐ Dövlət Vençur Fondu
- ☐ Dövlət İnkişaf Bankı
- ☐ Dövlət İdخال-İxrac Bankı

263 Mənfəətdən verginin aşağı salınması investisiyanın səmərəliliyinə necə təsir göstərir?

- ☐ layihə çərçivəsində amortizasiya ayırmaları artır
- ☒ layihənin xalis nağd axınlarını artırır
- ☐ layihənin xərclərini artırır
- ☐ layihənin investisiya xərclərini artırır
- ☐ layihənin əmək haqqı xərclərini azaldır

264 Amortizasiya normalarının yüksəldilməsi layihəyə necə təsir göstərir?

- ☐ layihənin xalis nağd axınlarının cari dəyəri azalır
- ☒ layihənin xalis nağd axınlarını artırır
- ☐ layihənin material xərclərini artırır
- ☐ layihənin investisiya xərclərini artırır
- ☐ layihənin əmək haqqı xərclərini azaldır

265 Texnoloji parametrlərindən asılı olaraq innovasiyalar aşağıdakı kimi qruplaşdırılır:

- ☐ təşkilati və proses innovasiyalar
- ☒ məhsul və proses innovasiyalar
- ☐ idarəetmə və texnoloji innovasiyalar
- ☐ iqtisadi və təşkilati innovasiyalar
- ☐ məhsul və əməliyyat innovasiyalar

266 Şirkətlərin inteqrasiyasının təşkilati formaları hansılardır?

- ☐ müəssisə birlikləri, sığorta şirkətləri, alyanslar, inkubatorlar, klasterlər, texnologici parklar
- ☒ konsern, kartel, trest, kanqlomerat, konsorsium, sənaye holdinqləri, strateji alyanslar, maliyyə-sənaye qrupları
- ☐ təktəsisçili müəssisələr, ortaqlıqlar, cəmiyyətlər
- ☐ məhdud məsuliyyətli müəssisələr, kommandit müəssisələr, səhmdar cəmiyyətləri, təsərrüfat cəmiyyətləri, kooperativlər

- ☐ konsern, holding, konsorsium, holdinglər, əməliyyat şirkətləri, səhmdar cəmiyyətləri, maliyyə-sənaye qrupları

267 İnnovasiya layihəsi nədir?

- ☐ qeyd olunan bütün variantları birləşdirən sənədlər toplusudur
- ☒ konkret məkan və zaman çərçivəsində innovasiya prosesinin təşkili, problemin həlli üzrə elmi əsaslandırılmış məqsədlər və tədbirlər sistemini müəyyən edən sənədlər toplusudur
- ☐ yeniliyin, ixtiranın təsviridir
- ☐ ixtiranın tətbiqi çertyojudur
- ☐ yeniliyin tətbiqinin texniki-iqtisadi əsaslandırılmasıdır

268 İnnovasiya layihəsinin bölmələri arasında beləsi yoxdur:

- ☐ layihənin reallaşdırılması mexanizmi və motivasiya sistemi
- ☒ məhsulun satış planı
- ☐ layihənin məqsədlər ağacı və onun reallaşdırılması üzrə tədbirlər sistemi
- ☐ layihənin kompleks əsaslandırılması
- ☐ layihənin həyata keçirilməsinin resurs (kompleks) təminatı

269 Aşağıdakı mülahizələrdən hansı iqtisadi strukturun transformasiyasına istiqamətlənmiş innovasiya siyasətinin konsepsiyasını əks etdirir?

- ☐ yeniliklərin başlıca impulsu elm və texnikadır, bu impulsları hərəkətə gətirən yeganə qüvvə bazar rəqabətidir, əhalinin həyat səviyyəsi yeniliklərin tətbiqi səviyyəsindən asılıdır, bu proseslərdə dövlət yalnız tənzimləyici rola malikdir
- ☒ texnologiya və cəmiyyət arasında uzunmüddətli qarşılıqlı təsir mövcuddur, iqtisadiyyatın strukturunun dəyişməsinə, təsərrüfat subyektlərinin davranışına və əhalinin həyat səviyyəsinə mütərəqqi texnologiyanın güclü təsiri var
- ☐ yeniliklərin başlıca impulsu elm və texnikadır, bunların inkişafına hər şeydən əvvəl dövlət cavabdehdir və dövlət bunun üçün zəruri material resursları, informasiya və ekspertizaya malik olmaqla belə inkişafın istiqamətini dəqiq müəyyənləşdirməyə qadirdir
- ☐ resursların bölüşdürülməsində, gələcək inkişaf istiqamətlərinin və texnoloji imkanların seçilməsində bazar mexanizmi üstün rola malikdir
- ☐ yalnız bazar mexanizminin fəaliyyəti ilə təmin edilən innovasiyalar bəşəri dəyərlərə etinasız qalır və böyük sosial məsrəflərə gətirib çıxarır, elmi-texniki tərəqqinin sosial nəticələri diqqət mərkəzinə çəkilməli, sosial tənzimləmə həyata keçirilməli, qərarların qəbulu prosesi geniş ictimaiyyəti cəlb etməklə müəyyən sosial-siyasi konsepsiyaya əsaslanmalıdır

270 Aşağıdakılardan hansı dövlət innovasiya siyasətinin məqsədini əks etdirir?

- ☐ yerli məhsulların rəqabət qabiliyyətliliyinin artırılması, sabit iqtisadi artımın təmin edilməsi, əhalinin həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi, ölkə iqtisadiyyatının dünya təsərrüfatına səmərəli inteqrasiyası
- ☒ ölkədə istehsal olunan məhsulların rəqabət qabiliyyətliliyinin artmasını, elmi-texniki işləmələrin nəticələrinin səmərəli istifadəsini və sosial-iqtisadi inkişaf məsələlərinin həllini təmin edən innovasiya fəaliyyəti üçün ölkədə əlverişli iqtisadi, hüquqi və təşkilati mühitin yaradılması
- ☐ ölkədə istehsal olunan məhsulların rəqabət qabiliyyətliliyinin artması, elmi-texniki işləmələrin nəticələrinin səmərəli istifadəsi və sosial-iqtisadi inkişaf məsələlərinin həlli
- ☐ ölkəyə gətirilən malların keyfiyyətinə nəzarətin artmasını, fundamental tədqiqatların nəticələrinin səmərəli istifadəsini və kommersiyalaşmasını, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərinin həllini təmin edən əlverişli mühitin yaradılması
- ☐ yerli məhsulların rəqabət qabiliyyətliliyinin artırılması, sabit iqtisadi artımın təmin edilməsi, əhalinin həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi, ölkənin müdafiə (hərbi), texnoloji və ekoloji təhlükəsizliyinin təmin edilməsi

271 Texnopark nədir?

- ☐ Yüksək elmi potensialı malik iri elmi mərkəzlərin (məsələn, universitetlər, institutlar və s.) ətrafında formalaşan və onların elmi ideyalarının və ixtiralarının tətbiqini nəzərdə tutan innovasiya təşkilatıdır
- ☒ Fəaliyyəti elmi-texniki tədqiqatların kommersiyalaşdırılmasına və yeniliklərin maddi istehsal sferasına hərəkətinin sürətləndirilməsinə əsaslanan kompakt (sıx əlaqəli) yerləşdirilmiş kompleksdir
- ☐ hüquqi yaxud fiziki şəxslərin, bir qayda olaraq, ümumi təsərrüfat, elmi, mədəni yaxud başqa qeyri-kommersiya məqsədlərinə çatmaq üçün yaratdıqları könüllü birlik formasıdır
- ☐ eynicinsli sənaye müəssisələrinin öz məhsullarının ümumi satış kontoru vasitəsilə satışını təşkil etmək məqsədi ilə xüsusi ticarət cəmiyyəti yaxud ortaqlığı formasında yaratdıqları birlikdir
- ☐ İri müstəqil şirkətlərin ayrı-ayrı fəaliyyətlərin əlaqələndirilməsi və birgə maliyyələşdirilməsi, strateji elmi-tədqiqat və layihə-konstruktor işləmələrinin (ETLKI) həyata keçirilməsi, texnologiya və standartların işlənilməsi məqsədi ilə firmalararası kooperasiya çərçivəsində yaratdıqları müvəqqəti birlikdir

272 Elmi park nədir?

- ☐ nəticələrin kommersiyalaşdırılması da daxil olmaqla bütün innovasiya tsikli üzrə mürəkkəb işlər kompleksinin həyata keçirilməsi üçün iştirakçıların firmalararası kooperasiya sazişidir
- ☒ yüksək elmi potensialı malik iri elmi mərkəzlərin (məsələn, universitetlər, institutlar və s.) ətrafında formalaşan və onların elmi ideyalarının və ixtiralarının tətbiqini nəzərdə tutan innovasiya təşkilatıdır
- ☐ iri müstəqil şirkətlərin ayrı-ayrı fəaliyyətlərin əlaqələndirilməsi və birgə maliyyələşdirilməsi, strateji elmi-tədqiqat və layihə-konstruktor işləmələrinin (ETLKI) həyata keçirilməsi, texnologiya və standartların işlənilməsi məqsədi ilə firmalararası kooperasiya çərçivəsində yaratdıqları müvəqqəti birlikdir
- ☐ müxtəlif şirkətlərin vahid maliyyə nəzarəti altında birləşməsinə nəzərdə tutan integrasiya formasıdır
- ☐ müəssisələrin integrasiyasının elə formasıdır ki, burada sazişə girən şirkətlər vahid istehsal kompleksinə çevrilir və özlərinin hüquqi, istehsal və kommersiya müstəqilliyini itirirlər və onların idarə edilməsi vahid mərkəzdən həyata keçirilir

273 Strateji Alyans nədir?

- ☐ müxtəlif şirkətlərin vahid maliyyə nəzarəti altında birləşməsinə nəzərdə tutan integrasiya formasıdır
- ☒ nəticələrin kommersiyalaşdırılması da daxil olmaqla bütün innovasiya tsikli üzrə mürəkkəb işlər kompleksinin həyata keçirilməsi üçün iştirakçıların firmalararası kooperasiya sazişidir
- ☐ müəssisələrin integrasiyasının elə formasıdır ki, burada sazişə girən şirkətlər vahid istehsal kompleksinə çevrilir və özlərinin hüquqi, istehsal və kommersiya müstəqilliyini itirirlər və onların idarə edilməsi vahid mərkəzdən həyata keçirilir
- ☐ iri müstəqil şirkətlərin ayrı-ayrı fəaliyyətlərin əlaqələndirilməsi və birgə maliyyələşdirilməsi, strateji elmi-tədqiqat və layihə-konstruktor işləmələrinin (ETLKI) həyata keçirilməsi, texnologiya və standartların işlənilməsi məqsədi ilə firmalararası kooperasiya çərçivəsində yaratdıqları müvəqqəti birlikdir
- ☐ eynicinsli sənaye müəssisələrinin öz məhsullarının ümumi satış kontoru vasitəsilə satışını təşkil etmək məqsədi ilə xüsusi ticarət cəmiyyəti yaxud ortaqlığı formasında yaratdıqları birlikdir

274 Y.Şumpeterin yanaşmasında sahibkar "yeni kombinasiyalara həyata keçirən" novatordur. O, belə yeniliklərin 5 növünü göstərmişdir. Həmin 5 növdən biri aşağıda səhv təqdim olunub. Səhv variantı göstərin.

- ☐ yeni təşkilati strukturların yaradılması
- ☒ məhsulun istehsal xərslərinin azaldılması
- ☐ istehlakçılara yeni əmtəənin yaxud yeni keyfiyyətlərə malik əmtəənin təqdim edilməsi
- ☐ yeni istehsal üsullarının tətbiqi
- ☐ xammal və ya yarımfabrikatların yeni mənbələrinin əldə edilməsi

275 İxtirama yaradının bu ixtiraya mülkiyyət hüququ necə qorunur?

- ☐ keyfiyyət sertifikatı əsasında
- ☒ müəlliflik şəhadətnaməsi və ya patent əsasında
- ☐ lisenziya əsasında
- ☐ mənşə sertifikatı əsasında
- ☐ müvafiq arayış əsasında

276 Əsaslı vəsait qoyuluşunun tərkibi hansı xərclərdən ibarətdir?

- ☐ texnoloji təkmilləşdirmələr və yeni məhsul istehsalı xərcləri, məhsul satışı xərcləri
- ☒ tikinti-quraşdırma; avadanlıq, alət və inventarların alınması; geoloji kəşfiyyat, torpaq alma; kənd təsərrüfatı; idarə heyətinin saxlanması xərcləri
- ☐ təkrar istehsal, texnoloji, cari və s. xərclər
- ☐ müəssisələrin genişləndirilməsi, yenidənqurulması, texnika ilə silahlanması, təchizat və satış xərcləri
- ☐ sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə və ticarət xərcləri

277 Əsaslı vəsait qoyuluşunun səmərəlilik göstəriciləri hansılardır?

- ☐ bazarın real həcmi, daxili mənfəət norması
- ☒ investisiya qoyuluşunun geri qaytarılma müddəti, xalis cari dəyər
- ☐ investisiya qoyuluşlarının həcmi, investisiya riski
- ☐ daxili rentabellik norması, risklərin gözlənilən səviyyəsi
- ☐ bazarın potensial həcmi, risklərin gözlənilən faizi

278 İnvestisiya qoyuluşlarının optimal variantının seçilməsində əsas göstərici hansıdır?

- ☐ məhsulun əmək tutumu
- ☒ xalis cari dəyər
- ☐ kapital qoyuluşunun qaytarılma müddəti
- ☐ maya dəyəri
- ☐ məhsulun kapital tutumu

279 Aşağıdakı alternativ investisiya layihələri variantlarından hansı seçilməlidir?

- ☐ xalis cari dəyər 150 manata bərabərdir
- ☒ xalis cari dəyər 350 manata bərabərdir
- ☐ xalis cari dəyər 100 manata bərabərdir
- ☐ xalis cari dəyər 200 manata bərabərdir
- ☐ xalis cari dəyər 300 manata bərabərdir

280 Aşağıdakılardan hansı müəssisədə investisiya fəaliyyətinin maliyyələşdirilməsi mənbələrinə aid deyil?

- ☐ istiqrazların yerləşdirilməsindən cəlb edilən vəsaitləri
- ☒ işçilərin əmək haqqı və sosial sığortaya ayırmalar
- ☐ bərcəliyyə vəsaitləri
- ☐ büdcədən və büdcədən kənar fondlardan məqsədli investisiya ayırmaları
- ☐ səhmlərin yerləşdirilməsindən cəlb edilən vəsaitləri

281 İnvestisiyaları iqtisadi baxımdan necə xarakterizə etmək olar?

- ☐ yeni müəssisələrin tikintisinə və fəaliyyətdə olan müəssisələrin rekonstruksiyasına, genişləndirilməsinə və texnika ilə yenidən silahlandırılmasına xərclənən maliyyə vəsaitləri
- ☒ əsas və dövrüyyə kapitalların yığılması
- ☐ gələcəkdə gəlir almaq məqsədilə resursların dondurulması
- ☐ əsaslı istehsal xərclərinin balansın aktiv və passivlərinin bir və ya bir neçə maddələrinə birləşdirilməsi
- ☐ uzunmüddətli, ortamüddətli və qısamüddətli istiqrazlar və kreditlər, sabitlik yaradan subyektlərin qiymətli kağızların əldə edilməsinə qoyuluşu

282 Yeni müəssisələrin səhmlərin, yaxud öz fəaliyyətlərini biznesin yeni sferalarında həyata keçirən və yüksək

səviyyədə risklə bağlı olan müəssisələrin səhmlərinə qoyuluşlar bunlardır:

- ☐ real investisiyaları
- ☒ vençur investisiyaları
- ☐ birbaşa investisiyalar
- ☐ portfel investisiyaları
- ☐ maliyyə investisiyaları

283 Annuitetə nə aiddir?

- ☐ vençur kapitalının forması
- ☒ sığorta və təqaüd fondlarına vəsaitlərin qoyuluşu
- ☐ səhm, istiqraz və s. qiymətli kağızlara vəsait qoyuluşları
- ☐ əsas və dövrüyyə kapitala investisiya resurslarının qoyuluşu
- ☐ qeyri-maddi aktivlərə vəsaitlərin qoyuluşu

284 Münasib müəssisə, səhmdar cəmiyyəti, onun xüsusi kapitalını və borc alınmış vəsaitinin cəlb edilməsi adı ilə hansı investorlar fəaliyyət göstərir?

- ☐ müştərək
- ☒ kooperativ
- ☐ fərdi
- ☐ institusional
- ☐ kollektiv

285 Hansı investorlar öz kapitallarını müştərilərin, yaxud daxil olan üzvlərinin vəsaitindən formalaşdırır və onu əsasən qiymətli kağızlarda yerləşdirir?

- ☐ müştərək
- ☒ institusional (kollektiv)
- ☐ fərdi
- ☐ kooperativ
- ☐ ortağ

286 Hansı investisiya layihələrin reallaşdırılması regionlarda iqtisadi situasiyaya əhəmiyyətli təsir etmir və əmtəə bazarlarının quymətlərinin səviyyəsi və quruluşunu dəyişmir?

- ☐ regional
- ☒ lokal
- ☐ qlobal
- ☐ xalq təsərrüfatı
- ☐ iri miqyaslı

287 Hansı investisiya layihələrin reallaşdırılması yer səthinin iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir?

- ☐ regional
- ☒ lokal
- ☐ qlobal
- ☐ xalq təsərrüfatı
- ☐ iri miqyaslı

288 İnvestisiya layihəsinin effektivliyinin hansı göstəriciləri onun bilavasitə iştirakçıları üçün layihənin realizasiyasının maliyyə uçota alınır?

- ☐ mütləq effektivlik göstəriciləri
- ☒ kommersiya (maliyyə) effektivliyinin göstəriciləri
- ☐ büdcə effektivliyinin göstəriciləri
- ☐ iqtisadi effektivliyin göstəriciləri
- ☐ sosial effektivlik göstəriciləri

289 İnvestisiya layihəsinin effektivliyinin hansı göstəriciləri regional yaxud yerli büdcə üçün layihənin həyata keçirilməsinin maliyyə nəticələrini əks etdirir?

- ☐ mütləq effektivlik göstəriciləri
- ☒ büdcə effektivliyinin göstəriciləri
- ☐ kommersiya (maliyyə) effektivliyinin göstəriciləri
- ☐ iqtisadi effektivliyinin göstəriciləri
- ☐ sosial effektivliyinin göstəriciləri

290 Kapital qoyuluşunun nisbi effektivliyinin hesablanması nəyə əsaslanır?

- ☐ kapital qoyuluşları
- ☒ gətirilmiş xərclər
- ☐ mənfəət
- ☐ diskont norması
- ☐ maya dəyəri ilə kapital qoyuluşlarının fərqi

291 İnvestisiya layihələrinin effektivliyinin qiymətləndirilməsinin hansı metodu mühasibat uçotuna əsaslanır? (adi metod)

- ☐ diskontlaşma hesaba almaqla ödəmə müddəti
- ☒ investisiyaların gəlirlilik indeksi
- ☐ təmiz cari dəyər (təmiz diskontlaşdırılmış dəyər)
- ☐ gəlirliliyin daxili norması
- ☐ diskontlaşdırılmış investisiyaların rentabelliyyəsinin indeksi

292 İnvestisiyanın maliyyələşdirilməsi formalarına hansı aiddir?

- ☐ milli, xarici, qarışıqlı maliyyələşdirmə
- ☒ özünümaliyyələşdirmə, kredit maliyyələşdirilməsi, paylı (qarışıq) maliyyələşdirmə
- ☐ xüsusi və cəlb edilmiş pul vəsaitləri
- ☐ xüsusi, borc alınmış və cəlb olunmuş pul vəsaitləri
- ☐ qısamüddətli, ortamüddətli, uzumüddətli

293 Rentabellik norması yüksək qısamüddətli investisiya layihələrinin realizasiyası zamanı hansı maliyyələşdirmə formasından adətən istifadə olunur?

- ☐ bütün sadalananlar
- ☒ özünümaliyyələşdirmə
- ☐ kreditli maliyyələşdirmə
- ☐ paylı (qarışıq) maliyyələşdirmə
- ☐ investisiyaların maliyyələşdirilməsinin uyğunlaşdırılmış sxemi

294 Əmtəə və xidmətlərin realizasiyası zamanı kommersiya kreditlərinin şərtləri əsasında kotragentlər arasında banka yaxud ixtisaslaşdırılmış kompaniyaya ödənilməmiş borcların (debitor borclarının) tələblərinin yenidən güzəşt etmələrinin aparılması maliyyələşmənin hansı formasıdır?

- ☐ bank kreditləşməsi
- ☒ faktoring
- ☐ lizing
- ☐ ipoteka
- ☐ icarə

295 Kommersiya kreditinin hansı formasında tədarükçü məhsulun boşaldılmasından sonra ölçüsünü, qiymətini, dəyərini, tədarükün şərtlərini və ödənilməsinin müddətini göstərməklə faktura yazılır?

- ☐ sadalananlardan heç biri
- ☒ ödəmənin müddətini uzatmaqla kommersiya krediti
- ☐ açıq uçot üzrə kommersiya krediti
- ☐ veksellə borcunun sənədləşdirilməsilə kommersiya krediti
- ☐ konsiqnasiya formasında kommersiya krediti

296 İnvestisiya siyasətinin dövlət alətlərindən hansıları investisiyaların ümumi iqtisadi mühitini müəyyən edir?

- ☐ bütün sadalananlar
- ☒ makroiqtisadi
- ☐ mikroiqtisadi
- ☐ institusional
- ☐ makroiqtisadi və mikroiqtisadi

297 İnvestisiya siyasətinin dövlət alətlərindən hansıları investisiyanın ayrı-ayrı tərkib hissələrinə yaxud ayrı-ayrı sahələrinə təsir edir?

- ☐ bütün sadalananlar
- ☒ mikroiqtisadi
- ☐ makroiqtisadi
- ☐ institusional
- ☐ makroiqtisadi və mikroiqtisadi

298 Makro iqtisadiyyat səviyyəsində investorların daxili maliyyələşdirmə mənbəyinə hansı aiddir?

- ☐ müəssisənin mülkiyyətçilərinin investisiyaları
- ☒ dövlət büdcə maliyyələşdirməsi
- ☐ xarici investisiyalar
- ☐ xarici kredit və istiqrazlar
- ☐ amortizasiya ayırmaları

299 Hansı innovasiyalar istehsal olunan əmtəə və xidmətlərin çeşidinin genişləndirilməsinə və keyfiyyətinin yaxşılaşdırılmasına, yaxud burada istifadə olunan texnologiyaların təkmilləşdirilməsinə istiqamətlənmişdir?

- ☐ hüquq sahəsindəki innovasiyalar
- ☒ texnoloji
- ☐ iqtisadi
- ☐ dövlət

☐ dövlət-hüquqi

300 Əmtəə və bazarlarının doldurulması və yeniləşdirilməsinin əsasında, istehsalın effektivliyinin yüksəldilməsinin, texnologiyada nəsl dəyişilməsinin, texnoloji tərzlərin, istehsalın texnoloji üsullarının dəyişilməsinin əsasını hansı innovasiyalar təşkil edir?

- ☐ hüquq sahəsindəki innovasiyalar
- ☐ dövlət-hüquqi
- ☐ sosial-siyasi innovasiyalar
- ☐ iqtisadi innovasiyalar
- ☒ texnoloji innovasiyalar